



# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 20 sentyabr 2019-cu il Cümə № 194 (7364) Qiyməti 60 qəpik

**Xəbər**  
**Prokuror Hüseyn  
Abdullayevə  
8 il cəza  
istədi,  
anاسının  
ürəyi getdi**

yazısı sah.3-də

## Gündəm

### “Əsrin müqaviləsi”nin 25-ci ili



1994-cü ilin sentyabr ayının 20-də 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti ilə imzalanmış saziş Azərbaycanın taleyini dəyişdi

yazısı sah.9-də

### Belarus TŞ katibi Putin “NATO”suna görə gəlmişdi? - reaksiya

yazısı sah.8-də

### Okeanın o tayından verilən qərar - Bakı ucuz dollar gözləmir

yazısı sah.12-də

### Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı

yazısı sah.3-də

### Şübhə yoxdur ki, o, Müsavatın 7-ci başqanı olacaq-təfərruat

yazısı sah.6-də

### İlqar Məmmədov “orta təbəqə var” yazdı, kimlər etiraz etdi...

yazısı sah.6-də

### Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?

yazısı sah.10-də

### Aşura donorluğunun acı reallığı - qanında virus olan yüzlərlə insan var...

yazısı sah.13-də

### “Azərsu” Şamaxıda içməli su probleminə aydınlıq gətirdi - reaksiya

yazısı sah.2-də

### Paşinyan Azərbaycanın əsirləri dəyişdirmək təklifinə baxır

yazısı sah.2-də

## ABŞ VƏ RUSİYA ERMƏNİSTANA “DIRSƏK” GÖSTƏRDİ - PASİNYANA SART SİLLƏLƏR

Putin İrəvanda “inqilab lideri” ilə ayrıca görüş təklifini rədd etdi; Amerika səfəri də Paşinyana fiasko vəd edir; baş naziri heç bir ciddi ABŞ rəsmisi qəbul etməyəcək; “demokratik Ermənistən” 4 tərəfdən sıxlı...  
yazısı sah.7-də

Namiq Əliyev



## Fazıl Məmmədovun qudasını Nur-Sultanda “yxdlar” - qalmaqla

Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatına sərbəst güleşçilərimiz bas məşqçi Sayfulla Absaidovsuz gedib, onun harada olduğu bilinmir; güleşçilərimizin uğursuzluğuna görə “çempionati yola verək” deyən Güleş Federasiyasının prezidenti Namiq Əliyev hansı məsuliyyəti daşıyır?  
yazısı sah.5-də



Abutalibovun batırıldığı Bakının Baş planını almanın 6 milyon dollara dırçaldır

yazısı sah.10-də



Qızı Fuad Qəhrəmanlıdan imtina etdi - şok səbəblər

yazısı sah.13-də



Rauf Arifoğlu:  
“Mən dəyişməmişəm, sadəcə...”

yazısı sah.4-də



## "Azərsu" Şamaxıda içməli su probleminə aydınlıq gətirdi - reaksiya

"Şamaxıda su mənbəyi Pirsaatçayda quraşdırılmış drenaj tipli su qəbuledicsidir. Payız-qış aylarında Şamaxıda su təchizati normal olur, yayda çatışmazlıq yaranır.

Əsasən Şamaxının yüksək nöqtələrində yaşayış insanlara bismi su maşınlarımız içməli su çatdırır, eyni zamanda su satan sahibkarlar da var".

Bu sözleri "Yeni Məsəvət" a açıqlamasında "Azərsu" ASC-nin metbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Şamaxıda içməli su problemi ilə bağlı yazdıqlarımıza münasibət bildirərək dedi.

Onun sözlerinə görə, "Azərsu" ASC Şamaxıda su qılığını aradan qaldırmak üçün hökumətə təklif verib:

"Prezidentin göstərişi ilə alternativ su mənbəyinin yaradılması işi həyata keçirilir. Artıq layihənin 80 faizi icra olunub.

Bələ ki, Ağsuçayın məcrasında yeni üfüqi su qəbuledicsi qurğular tikirik. Eyni zamanda həmin su mənbəyində həcmi 500 kubmetr olan iki su anbarı və nasos stansiyası tikmişik.

Bundan başqa, Ağsuçaydan 20 kilometr uzun magistral su kəməri tikintisi başa çatıb, artıq istifadəyə veriləcək və Şamaxıda növbəti yay içməli su problemi olmayacağı, əhali fasılışız işi təmin ediləcək".

A.Cəbrayıllı qeyd etdi ki, Şamaxı su idarəsinin rəisi ilə danışır: "Yazida qeyd olunub ki, əhaliyə texniki su verilir. Bu, tamamilə yalandır, əhaliyə su süzülərək dudpuru, göz yaşı kimi verilir.

Şamaxıda icra hakimiyətinə, məktəblərə, evlərə, inzibati binalara eyni təmiz su verilir, keyfiyyətindən heç bir problem yoxdur və texniki su olması həqiqətdən uzaqdır. Çünkü Şamaxıya verilən su laboratoriyası tərəfindən nəzarətdədir. Mütəmadi olaraq su götürür, mərkəzi laboratoriyanızda yoxlanır və keyfiyyəti normalara uyğundur".

□ Emil SALAMOĞLU,  
musavat.com



## Tramp: "Bir zənglə istənilən ölkəyə giri bilərik..."

"Bir zənglə istənilən ölkəyə giri bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər". Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp İranın hər hansı müdaxilə ilə bağlı suala cavab verərək deyib.

ABŞ prezidenti əlavə edib ki, müdaxilə etmək istənilən halda asandır.

Keçən həftə milli təhlükəsizlik müşaviri vəzifəsindən azad olunan Con Bolton ilə bir çox mövzuda fikir ayrılıqlarının olduğunu vurğulayan Tramp bir vacib məqamı da etiraf edib: "Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa düşdülər, Orta Şərqdə polis olduq. Bu, qorxucu idi".

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**  
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

# Novruz Həsənovun vəfatından bir il ötdü

Sentyabrın 20-də müstəqil Azərbaycanın ilk polis rəsislərindən, milli azadlıq hərəkatının iştirakçıları Novruz Həsənovun vəfatının bir ili tam olub. Sentyabrın 20-də Tovuz rayonunda onun annan mərasimi keçirilib. Aile üzvləri, yaxınları, ölkəmizin müxtəlif bölgələrindən, həmçinin qardaş Türkiyədən gələn dostları Novruz Həsənovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar, Azərbaycan qarşısında xidmətlərindən söz açıblar.

Qeyd edək ki, Novruz Həsənov Azərbaycanda və türk dünyasında milli azadlıq hərəkatının əfsanə isimlərindən idi. Novruz Həsənov 1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayandan ona ilk dəstək verənlərden dir. Hərəkatın lideri Əbülfəz Elçibeyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işgalinə qarşı



xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəsi vəzifəsində çalışıb. Öləke rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu "Ruzigar" düşərgəsi türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən teşkil olunan "Ruzigar" kampları bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb. Xocalı soyqırımının ilk ildönümündə Ermənistən ərazisindən girib, türk döyüşçülərlə düşməndən layıqli qısqas almaq üçün geniş əməliyyatı hazırlayan mehz Novruz Həsənov olub. 1994-cü ildən

başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov xidmətlərinə görə ülküçü camiədə və ölkədə "Novruz Əmi" kimi qəbul olunub.

Novruz Həsənov ömrünün son bir ilində xərcəng xəstəliyindən əziyyət çekirdi. Tiflis xəstəxanasında əməliyyatdan sonra həlqə pislişib və konuya girib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin...  
□ E.SEYİDAĞA,  
"Yeni Məsəvət"

## Paşinyan Azərbaycanın əsirləri dəyişdirmək təklifinə baxır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın iki erməni əsirini Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlı girovla dəyişdirmək təklifini nezərdən keçirir. Virtualaz.org bildirir ki, bu haqqda Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan məlumat verib.



"Biz bu təklifdən xəbərdarlıq və bu məsələni müzakirə edirik", - deyə mətbuat katibi erməni jurnalistlərin müvafiq sualını cavablandırırankən bildirib.

"Məsələnin həssaslığını nəzəre alaraq, həlli üçün cavabımız olan zaman açıqlama verəcəyik", - deyə V. Karapetyan qeyd edib.

Katırladaq ki, Azərbaycanın Əsir ve İtkin düşmən, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara Karen Kazaryan və Araik Kazaryanın Dilqəm Əsgərov və Şahbaz Quliyevle dəyişdirilməsinə dair müraciət göndərdiyini bildirib.

Karen Kazaryan Azərbaycanda diversiya törətmək cəhdinə görə hebsdədir, Araik Kazaryan isə hərbi qulluqçu olub, zabitlər tərəfindən amansız reftara məruz qaldığı üçün təmas xəttini keçərək Azərbaycan tərəfinə sığınib.

Ermənistan tərəfi uzun müddətdir Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovların dəyişdirilməsinə dair bütün təklifləri rədd edirdi.

## Çin parlamentinin sədri Bakıda rəsmi səfərdə

Ümumčin Xalq Nümayəndəleri Yiğincəgi Daimi Komitəsinin sədri Li Canşu Azərbaycana rəsmi səfərə gəlib.

Virtualaz.org bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalgalandığı Heydər Əliyev Beynəlxalq Aeroprotunda qonağın şərəfinə fəxri qarovalı dəstəsi düzüllüb.

Ümumčin Xalq Nümayəndəleri Yiğincəgi Daimi Komitəsinin sədri Li Canşu limanında Milli Məclis sədrinin birinci müavini Ziyafer Əsgərov və digər rəsmi şəxsər qarşılıy়ilar.

## İsmayıllıda "Kartof festivalı"nda zəhərlənmə

İsmayıllı rayonunda kültəvi zəhərlənmə baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilər ki, İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 3 kişi, 4 qadın gətirilib.

Xəstəxananın baş hekimi Aydin Əsədovun verdiyi məlumatə görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaq. Hadisə barede polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Zəhərlənlərin rayonda keçirilən "Kartof festivalı"nın iştirakçıları olduğu bildirilir. İlk məlumatda zəhərlənmənin festivalda satılan dönerdən baş verdiyi ehtimal olunur.

## Heydər Əliyev prospektində avtomobil piyadani vurdu

Nizami rayonunun Heydər Əliyev prospektində yol-naqşlıyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumatə görə, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi "Mercedes" markalı avtomobilə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub və piyada aldığı xəsərətlərdən hadisə yerində ölüb.

## Kəmaləddin Heydərov səfirlə görüşüb

Azərbaycanın fəvqələdə hallar naziri Kəmaləddin Heydərov 19 sentyabr 2019-cu il tarixində Amerika Birleşmiş Ştatlarının ölkəmizdəki fəvqələdə və salahiyyətli səfiri Örl Litzenbergerle görüşüb.

"Qafqazinfo" xəber verir ki, səfir Örl Litzenbergeri semimi salamlayan nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fəvqələdə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər və nazirliyin fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verib. O, Fəvqələdə Hallar Nazirliyi ilə ABŞ-in fəvqələdə hallarla mübarizə sahəsində fəaliyyət göstərən müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətdə görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini səfirlərə qeyd etdi.

Səmimi görüşə görə təşəkkürünü bildirən səkələrinin fəvqələdə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin hər iki təref üçün faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra nazirliyin Böhranların idarə edilməsi zalına baş çəkən səfir zalın fəaliyyəti ilə yaxından tanış olub.

## Xəstələrdən "biçaq pulu" alan Elnarə Məmmədova barədə həbs qərarı

Türkiyənin kürdlər yaşayış Hakkari şəhərindəki dövlət xəstəxanasında işləyən plastik cerrah, Azərbaycan vətəndaşı Elnarə Məmmədova xəstələrindən "biçaq pulu" adı ilə rüsyət aldığı üçün həbs edilib.

Virtualaz.org Türkiye KİV-lərinə istinadən xəber verir ki, plastik cerrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşı Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında 2017-ci ildən bəri işləyirdi. İddialara görə, o, müalicə üçün yanına gələn aži 8 xəstədən müxtəlif məbləğlərdə "biçaq pulu" istəyib. Xəstə yaxınlarının bu barədə polisə şikayətindən sonra cerrahın barəsində təhqiqat başlayıb.

Hakkari Polis Müdürlüğünin əməliyyatçıları 3 ay davam edən texniki və fiziki təqibdən sonra Məmmədovanı xəstə yaxınlarından seriya nömrələri əvvəlcədən müəyyən edilmiş 1500 TL-ni alarkən cinayət başında yaxalayıb. Onun barəsində məhkəmə tərafından həbs-qətimkən tədbiri seçilib.

Sentyabrın 19-da Bakı Hərbi Məhkəməsində sahib deputat Hüseyin Abdullayev, onun anası Zeynəb Abdullayeva və onlarla birlikdə ittiham olunan Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazimov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Musavat.com xəber verir ki, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Hüseyin Abdullayev və digərlərinin əməllərinin məhkəmə istintaqında sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı çıxış edən zaman Hüseyin Abdullayev bir neçə dəfə müdaxilə edərək deyilənlərin yalan olduğunu, heç bir sübut olmadan həbs edildiyini deyib. Hakim H. Abdullayevə xəbərdarlıq edib. Bildirib ki, növbəti dəfə çıxışa müdaxilə edərsə, zaldan çıxarılaçaq.

Prokuror çıxışının sonunda Hüseyin Abdullayevin 7 il 6 ay müddətinə azadlıqlan məhrum edilməsini isteyib. Həmçinin onun daha əvvəl ittiham olunduğu qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və xüliqanlıq maddələri ilə aldığı 2 il şərti cezanın da bu cəza ilə birləşdirilməsini və qəti olaraq 8 il müddətinə azadlıqlan məhrum edilməsini isteyib.

Hüseyin Abdullayev bu cəzaya etiraz edib və ittihamın sıfırı olduğunu deyib. Hakim onun zaldan çıxarılması göstərişini verib. Bu zaman H. Abdullayevin anası Zeynəb Abdullayevin hələ pislişib. Məhkəmə təcili tibbi yardım çağırıb. Z. Abdullayeva məhkəmə zalından çıxarılb.

Prokuror çıxışının davamın-

# Prokuror Hüseyin Abdullayevə 8 il cəza istədi, anasının ürəyi getdi

Dövlət ittihamçısı çıxış edən zaman sahib deputat bir neçə dəfə müdaxilə edərək deyilənlərin yalan olduğunu, heç bir sübut olmadan həbs edildiyini deyib



da təqsirləndirilən şəxslər Namiq Babayevin 8 il, İntiqam Süleymanovun 6 il, Nazim Əliyevin 6 il müddətinə azadlıqlan məhrum edilmələrini isteyib.

Hazırda ev dostaqlığında olan Dövlət Sərhəd Xidmətinin emekdaşlarına da prokuror cəza istəyib.

Prokuror həmin şəxslər Zaur Quliyev, Pərviz Kazimov, Həbib İbrahimov və Xalid Əliyevin şərti azadlıqlan məhrum edilmələrini isteyib.

Hüseyin Abdullayevin anası isə 5 min manat cərimə edilmək barəsində başqa yerə getməmək haqqında iltizam

qərarı çıxarılib.

Dövlət ittihamçısı Vergilər Nazirliyinin mülki iddialarının təmin edilməsini, Hüseyin Abdullayevin üzərinə həbs qoyulmuş əmlaklarının müsadire edilməsini isteyib. Vergilər Nazirliyinin nümayəndələri də dövlət ittihamçısı ilə razılaşıb və mülki iddianın təmin edilməsini isteyib.

Vəkillər müdafiə çıxışı üçün 2 həftə vaxt istəsə də hakim növbəti məhkəmə iclasını sentyabrın 24-nə təyin edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Proku-

rorluğun mətbuat xidmətlərinin birgə yayıldığı məlumatə əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində "Araz INC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət bütçəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixde Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdan yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "Interpol" xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-ci il tarixde H. Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət bütçəsinə ödəməkdan yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gelir əldə etməsinə əsaslı şübhələr müyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham edilən edilməsi barədə qərarçı-

xarılıb.

Təqsirləndirilən şəxs H. Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühabifə orqanlarına təhvıl verilib.

Bundan başqa, ayrı-ayrı şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixde başlanmış cinayət işi üzrə H. Abdullayevin 2006-ci ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat" ASC-de onun tapşırıqına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq Əsmixan oğlu və qeyriləri ilə qabaqcada əlbir olan bir qrup şəxs hələndə cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gelirin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlarla yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdələ ələ keçirib zərərək

mis şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müyyən edilib. Eləcə də H. Abdullayevin dəfələrlə N. Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan "Autist Uşaqların Reabilitasiyasına Kōmek" İctimai Birliyinin sədri Elñur Məmmədova zəng edərək onun və ailə üzvlərinin üvənina nəhayət ifadələr işlədib təhləplerinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrde nəzərdə tutulmuş ittiham edilib.

**Hüseyin Abdullayev ittihamla özünü təqsirli bilmir.**

□ **İlkın MURADOV,**

## Eldar Mahmudovun "sağ əli" ölkədən çıxmasından danışdı

**Mövlam Şixəliyev:** "Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm"

**S**əbək milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxıb sonra geri qayıtması barədə iddialar yayılıb.

Səbək nazirin "sağ əli" kimi tanınan general Mövlam Şixəliyev də barəsindəki hərəkət məhdudiyyəti qətimkan tədbirindən danışır.

Eldar Mahmudovun ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması xüsusunda danışan Mövlam Şixəliyev gununesi.org-a açıqlama verib.

Yada salaq ki, Eldar Mahmudovla yanaşı ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərdən biri də MTN-in İstintaq Baş İdarəsinin sahib rəisi general Mövlam Şixəliyev idi.

Sayt əməkdaşına hazırda ölkədə olduğunu deyən Mövlam Şixəliyev bildirib ki, o, sərbəst hərəkət edir: "Mən öz ölkəmdəyəm və asudə adam kimi sərbəst hərəkət edirəm".

"Başqa sizi ne maraqlandırır" deyen Şixəliyevdən növbəti dəfə ölkədən çıxışına məhdudiyyətin götürürlüb-götürülmesinə cavab istenilib. Cava-bında isə general "Bu məsələ sizi maraqlandırmışın və səali-



niza cavab vermək istəmirdən" demekle kifayətlənib.

Sayt Mövlam Şixəliyevi Eldar Mahmudovun "baş torbat-kənə" kimi təqdim edir, MTN-dəki cinayətkar şəbəkənin əsas simalarından biri olduğunu, sabiq nazir kimi həbsdən yaxasını qurtara biləcəyi diqqətə çatdırır. Baxma-yaraq ki, "MTN işi" çərçivəsində aparılan istintaq və məhkəmədə Mövlam Şixəliyevin həbs olunması üçün tutarlı sübutlar ortaya çıxmışdır.

Xatırladaq ki, 2017-ci ilin iyulunda Bakı Hərbi Məhkəməsində Mövlam Şixəliyevin başında Bakı Hərbi Məhkəməsində Mövlam Şixəliyevin başında xüsusi qərardad çıxa-

Bakının indiki meri Eldar Əzizov, hazırda vergilər nazirinin müavini vəzifəsini tutan Sahib Ələkbərov və çox başqaları onun həmişə öz vəzifəsini necə vicdanla və peşəkarlıqla icra etdiyi barədə çox şəyər dənişə bilərlər. Azərbaycanın müstəqillik qazandıqdan sonrakı ilk illərdə o vaxtla iqtisadi inkişaf naziri Fərhad Əliyev ona Ticarət Nazirliyi Katibliyinin rəhbəri vəzifəsini təklif edib. Qurumun yenidən təşkil ilə əlaqədar olaraq, o, İqtisadi inkişaf Nazirliyinin hüquq şöbəsinin müdürü təyin edilib.

"Fərhad Əliyevin siyasi, sonra isə iqtisadi maddələr üzrə mühakimə olunduğu 2005-ci ilin məlum hadisələrindən qısa müddət sonra məni MTN-e çağırıldılar. Qanuna tabe olan bir vətəndaş olaraq, müstəntiqin yanına gəldim və orada əlavə izahat vermədən məni həbs etdiklərini dedilər. Mən təcrübəli hüquqşunasam, bunun qanunsuz olduğunu bildirdim, amma bütün arqumentlərimə bir cavab aldım - "sifariş yuxarıdan verilib". Həbsimlə bağlı qərarı o vaxt Nəsimi rayonunun, indi isə Ağsu rayonunun hakimi olan Fa-

mil Nəsimov verdi. Elementar qanuni prosedurlara riayət etmədən məni özəlləşdirmə çeki ilə saxtakarlıqla ittiham etdilər və hökm oxudular.

O vaxt mən həqiqətən də, özəlləşdirmə komissiyasının 17 üzvündən biri idim, amma respublikadaki özəlləşdirmə prosesinə görə heç bir mesuliyyətim yox idi. Vəkil vasitəsilə dövlət başçısına müraciət etdim - ömrümün sonuna - və o, müraciəti mi araşdırıb, azadlığı buraxılmışın barədə qərar verdi.

Azadlıqçı çıxan gün mən artıq həbsimin MTN-in o vaxtla rəhbəri Eldar Mahmudov tərəfindən sifariş verildiyini biliyim. Bunu mən birbaşa müstəntiq Nadir Mustafayev, hansı ki, təessüf, bu gün qədər orada işləməkdə davam edir, dedim. Bu müstəntiq mənim azadlıqçı çıxmığımı və ya həbsxanaya getməyimə Mahmudovun özünün nəzəret etdiyini bildirərək məndən 50 min dollar tələb etdi.

İndi qədər bu, beynime girmir. Axi 1995-ci ildən bəri Eldar Mahmudovla six əlaqə saxlamışdır, çox yaxın müsəbətlərdə olmuşdur.

"OBXSS" ləğv olundan sonra işsiz qalandan ona məhz mən hərətəfli dayaq olmuş, hətta kömək etmişdim. Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra da onu ilk təbrik edənlərdən biri mən olmuşdım. Daha sonra müxtəlif tədbirlərdə dəfələrlə görüşmüştüm. Həmişə kömək etdiyim, dostum bildiyim bir adamın məndən 50 min dollar tələb etməsini eşidəndə necə şoka düşdüyüm təsəvvür edirsinizmi?

Ləğv olunmuş MTN-dən çox hörmətlə yanaşdırıbm və bundan sonra da yanaşacağım yegane şəxs Dövlət Təhlükəsizlik Xidmətinin indiki rəhbəri Əli Nağıyevdir. Onda o, Mahmudovun müavini idi və qandalları, hansı ki, kamerada da məni onunla saxlayırdılar, qollarımdan məhz onun emri ilə çıxardılar və sonra münasib kameraya köçürdüler. Ona deyəndə ki, Eldar Mahmudov məndən 50 min dollar tələb edir, o, yalnız başını buldı. Mən isə anladım ki, Eldar Mahmudov necə xain və yaziq insanımış...

Əminəm ki, Eldar Mahmudov etdiyi bütün cinayətlərə görə - təkcə mənim yox, həm də məhv etdiyi bütün talelər qarşısında cezasını almılmalıdır... - deyə hüquqşunas Elçin Nadirov təkid edir.

□ **E.HÜSEYNOV,  
"Yeni Müsavat"**

"Yeni Müsavat" Media Grupunun rəhbəri Rauf Arifoğlu redaktor.az saytının "Qırmızı xətt" layihəsinə müsbahə verib. Həmin müsbahəni cüzi ixtisarla təqdim edirik.

- "Yeni Müsavat" köhnənin qəzeti, uzun illərdir fəaliyyət göstərir. Təbii ki, ötən 30 ildə onun oxucuları on müxtəlif səbəblərdən dəyişib, yenilənib. Bu gün qəzetiñ oxucuları əsasən kimlərdir? Oxucu sayı artıb, yoxsa azalıb?

- Bu il qəzetimizin 30 yaşı tamam olur. İlk nömrəmizi 30 il əvvəl, noyabr ayının 11-də Azadlıq meydanındaki mitinqdə paylaşmışq. "Yeni Müsavat" qəzeti o zaman qeyri-resmi, sovetlərdən gizli fəaliyyət göstərən, illegal yayın orqanı idi. Redaksiya heyəti böyük deyildi, bir neçə nəfər çalışırdıq. Lakin ilk sayımızdan etibarən qəzetimiz el-əl gəzirdi. İlk gün mitinqdəki satışa 13 min nüsxə ilə başlamışdıq. Bir neçə dəqiqədə bütün tiraj bitdi. O vaxtdan bir qəzetiñ hekayəsi başladı. Zaman-zaman müxtəlif tarixi hadisələrin fonunda qəzetiñ qalxma və enmə dövrləri olub. Bu hadisələr qəzetiñ istiqamətinə, məzmun və auditoriyasına təsir edirdi. Əvvəller yalnız kağız versiyadan ibaret idik. Bilirsiz ki, bu, fiziki kütüldür. Onu ölkə sərhənidən kənara çıxarmaq üçün fiziki olaraq daşımaq lazımdır. Məsələn, əvvəller Moskvaya qəzet göndərmək üçün 1 həftəlik tirajı toplayırdıq, qatarla yollayırdıq. Həmin qəzetləri Moskva bazarlarında işləyen soydaşlarımıza satırdılar. Kağız olaraq ölkə sərhədini aşmaq, tirajı böyütmək imkanımız yox idi. Qəzetimizi o vaxt Azərbaycanda əsasən rəy liderləri oxuyurdur. Prezidentindən tutmuş, her bir qəsəbədə, kənddə siyasetlə maraqlanan, bölgənin savadlı, tanınan simalarına qedər. Həsab edirəm ki, indi daha güclüyü, yüksək tiraja malik. Ona görə ki, artıq qəzetimizin nəzdində ferqli dillərdə fəaliyyət göstərən bir neçə sayımız, YouTube platformasında tv kanalımız, Facebookda güclü səhifələrimiz var. "Yeni Müsavat" qəzeti indi bir media qrupuna çevrilib. Bizim xəbərləri Çin-dən, Kanadadan tutmuş Avropanın mərkəzi ölkələrinə qədər, Azərbaycanın ən ucqar kəndləri də daxil, kimlər istəsə, anindaca oxuya bilir. Dünya coğrafiyası boyunca səpələnmiş azərbaycanlılar, rusdilli auditoriya media qrupumuzun istehsalı olan və yaydığı xəbərləri yaxşı tərtib olunmuş dizaynda oxuya bilirlər. Bu, 30 yaşlı "Yeni Müsavat" qəzetiñ tarixində yeni mərhələdir.

- **Bəzən oxucu yalan məlumatın dərcindən şikayətlənir. Lap elə "Yeni Müsavat"ın oxucusu olsun... Bu kimi hallar nəyə hesablanır?**

- Yalan məlumat yox, yanlış məlumat ola biler. Heç bir media quruluşu bilə-bilə yalan məlumat yaymaz. Bu, daha çox onun özüne zərərdir. Sonra oxucu ondan küsür və oxumur. Yanlış məlumat, vicdanlı yanılma isə hər yerdə ola bilər.

Çünki biz qaynar xəbərlə işləyirik. Ölkədə vəziyyət, dünyada trendler dəyişir. Sosial media çap və elektron mediasını üstələyir. Biz artıq onlara yarışır, lakin bəzən mötəbərləyi ona görə də artıq təsirləri hiss etməyə başlamışam. Negativ və pozitiv. Musavat.com uzun müddətən sonra Azərbaycan efrinə iqtidár-müxalifət debatını gətirə bildi. Bu debat modeli

dir və mümkündür. Tənqid ölkənin efrin və mediasından yığışdırıb. Tənqid indi mühacirətdə, kontrollsuzdu və oranın şərtlərində söyüşə çevrilib ölkəmizə yağır. Bu barədə də-

düm ki, çox nanecib və üzüdü-nük adamdı... Toplu halda, müxalifət liderləri uğursuzluqlarının səbəblərini mənə və qə-zetimizə yüklemeyi sevirlər. Həm Müsavat rəhbərləri, həm

dan oxuyacaqlar.

- **Kimlərin sıfətini gördünüz?**

- Çoxlarının 20-25 il tə-mənnasız xidmət etdiyim adamlar necə nanecib, necə

# Rauf Arifoğlu: "Tənqid indi mühacirətdədi və söyüşə çevrilib ölkəmizə yağır"

**Baş redaktor: "Mən dəyişməmişəm, sadəcə..."**



operativliyə qurban veririk. Səhvlərimiz ciddi olanda, bunun əzabını dərindən yaşayıraq. Daxili müzakirələr, davalar, cəzalandırmalar olur. Yanlış məlumatın dərc olunmasında məsuliyyəti olan şəxslərə xəbərdarlıq edilir. Yaradıcı adəm bir dəfə danlamaq bəs edir... İnsanlar, siyasi düşərgələr və rəsmi qurumlar metbuata gedən səhvləre daha dözümsüzdür, neinki bir müəssisəni, nəzirliyi, ölkəni çapib-talaylanara olan münasibətde. Dehşətli dərəcədə ferq var. Bizi mənafələrinə toxunan birçə xəbərə, yazıya görə ittihad edirlər, suçlu çıxardırlar, yarğılayırlar...

- **Sizə görə, millət vəkili mandati, yoxsa jurnalistika?**

- İndi haradayamsa, o. Lakin tanınmış bir jurnalının millət vəkili olması modeli dəha effektlidir, Azərbaycan üçün dəha məqbuldur, neinki başqa peşələrin. Qəzetçi əslində anadan qəzetçi doğulur. Onun elinə mandat vermək, onu dəyişmirsən, tribunasını, platformasını, yararlılıq imkanlarını böyürdürsen.

- **Media azadlığı hara kimi olmalıdır?**

- Sade bir insanın azadlığının sərhədinin qədər...

- **Musavat.com-un canlı ya-**

**gımları bu gün kifayət qədər səs gətirir. O canlı yayımlarla bağlı hansısa təzyiqə üz-leşmişiniz?**

- Layihəmiz uğurlu alındı,

fələrlə açıq şəkildə yazmış və danişmişam. Xaricdəki xainlərin əlində silaha çevrilməməsi üçün, TƏNQİDİ Azərbaycana qaytarmaq, efridə Heydər Əliyev modelinə qayitmaq lazımdır. Bele bir güclü silahı bir dəstə nadanın, yazıb-oxumağı bacarmayanların istifadəsində saxlamaq, ondan intina etmək və efridə qadağalamaq doğru deyil. Real TV, ITV, APA və "Yeni Müsavat" kimi platformaları tənqidə, özü də sərt tənqidə, polemika və debatlara açmaq lazımdır. Təcrübə göstərdi ki, bundan iqtidara heç ne olmur, əksinə, ölkədəki gerginlik daha da azalır, xarici faktorların daxili içtimai rəyi yönəltməsinə imkan və sahə qalmır...

Ne isə... Canlı yayılarda ki debat formatına iqtidara nümayəndəleri gəlməməklə, kənalımızın populyarlığını xeyli zəiflətdi. İndi "tek tapança" gəlirlər. Bir gün iqtidara, bir gün müxalifət temsilciliyini çıxartmağa çalışırıq.

- **Uğursuz lider anlayışı nə deməkdir?**

- Uğursuz lider anlayışını anlamaq üçün Azərbaycan siyasetinə baxmaq lazımdır.

- **Uzun illər təmsil olunduğuınız Müsavat Partiyasının rəhbərliyi necə, uğursuzdurmu?**

- Siyasi standartlara, tələblərə görə, bəli. Futbol oyununu təsəvvür edin. Bir komanda var, 26 ildi ancaq uduzur. Məşqçilərin-liderlərin heçmi günahı yoxdur!

- **2013-cü ildə müxalifət Rauf bayə xəyanət etdi, yoxsa Rauf bay müxalifətə?**

- Milli Şura formatında olanlar Azərbaycana xəyanət etdilər. Bunun üstü açılaq, hər kə üçün... 2013-cü ilə qədər bütün müxalifət, 15-ci ilə qədər də Müsavata təmənnasız media dəstəyi verdim, üstəlik heç kimdən maddi qarşılıq almadan. 2013-cü ildəki seçkilərdə Cəmil Həsənlini son ana qədər müdafiə etmişəm, gedib ona səs vermişəm. (Mən iqtidár təmsilçisine, prezident İlham Əliyevə düşərgədən ayrılanın, siyasi kimliyim olmamada - 2018-ci ildə səs vermişəm.) Onun vəkili olmusam, özü də bize xüsusi təşəkkür edib. Amma mən ona təşəkkür edə bilmərəm. Çünkü Milli Şura modelindəki xəyanətə o da qoşuldu. Sonra da gör-

AXCP sədri öz elektoratına ilərdir ki, mənə hədəf taxtası kimi göstərib, "vur" deyirlər. Bir qaralama, bir terror kampaniyasının mərkəzində qalmışam. Görünür, onlara belə rahatdı. Bilmirəm, bir başqası buna dəyənən, yazıb-oxumağı bacarmayanların istifadəsində saxlamaq, ondan intina etmək və efridə qadağalamaq doğru deyil. Real TV, ITV, APA və "Yeni Müsavat" kimi platformaları tənqidə, özü də sərt tənqidə, polemika və debatlara açmaq lazımdır. Təcrübə göstərdi ki, bundan iqtidara heç ne olmur, əksinə, ölkədəki gerginlik daha da azalır, xarici faktorların daxili içtimai rəyi yönəltməsinə imkan və sahə qalmır...

eməktilər, haqq yeyən imişlər... Əslində həbsxanada olan zaman onların dönüklüyünü görmüşdüm. Təsəvvür edin, 17 ay cəza evində oldum, uğrunda həbsdə yatdıığım adamlar bir dəfə də gedib evimə baş çəkmədilər. 3 körpə övladımla maraqlanmadılar, heç olmasa, gedib bir şəkil nədir, onu da çəkdirmədilər. Atam, anam Bakıya gəlib-gedirdilər. Bir dəfə onları dəvət edib, görüşmədilər. Düşünün, sanki mən ölmüşdüm, amma hər şeyi görürdüm. Əslində xəyanət burdur. Dostluğa, partiyadaşılığı və insanlıq xəyanət. 2005-ci ilde həbsdən çıxan zaman mən bunlardan ayrılmalı idim. Düz 10 il gecikdim... Zaman irəlilədikcə, "Azərbaycanda dəyişikliyi kiminle edəcəyik?" suali qarşımı çıxdı. Suala özüm cavab tapdım - onların hakimiyətə gəlməsi ən böyük felakətlərinin daha böyüyülər.

- **Qərarınızdan peşman deyilsiniz ki?**

- Yox, qəti şəkildə. O batlaqlığın içerisinde nə edə bilərdim? Onlar indi xaricdə siyasi almayı istəyən "bacarıqlı" adamlara "spravka" və bilet satırlar. Bununla dolanırlar. Vətəni satmaqla eşdəyerdədir...

- **İnsan əqidəsini nə zaman dəyişa bilər?**

- Bizdə əqidə deyiləndə, əsasən siyasi mövqə başa düşülür. Amma bayaq da dediyim kimi, əqidə başqa kateqoriyalarda tövüs olunur. Siyasi mövqə iş yeri kimi bir şeydir. Nə zaman istəsən, dəyişə də bilərsən, ata da. Əqidə isə mənsub olduğun milletdir, daşığın dindir, qurduğun dövletidir, şəhidlərin qanı ilə dikəldilən bayraqdır. Həm bunların təki, həm də cəmidir! Onlardan birini, ya da hamısını dəyişmək, heç də yaxşı şey deyil - xəyanətə bərabərdir. Amma bir partiyadan, hətta hansısa siyasi ideologiyadan imtina edib, digərini qəbul etmək hər bir insanın haqqıdır ve kimse onu suçlamamalıdır. Siyaset, partiyalar və ideologiyalar hakimiyətə gələmə vasitəsidir, aracdır. Məqsəd hakimiyətə gəlməkdir, malik olduğun vasitə buna imkan vermişərəcə dəyişmirsənse, elə axmağın təkisən.

□ **Müllif: Xəyalə MƏMMƏDOVA, redaktor.az**

Məlum olduğu kimi, Qazaxistannı paytaxtı Nur-Sultanda sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları ilə bağlı qalmalı yaşınlı. Bunlar bərədə bir qədər sonra...

Əvvəla, onu qeyd edək ki, çempionatdan bir gün əvvəl məlum olub ki, Azərbaycanın sərbəst güləş üzrə milli komandası Qazaxistana baş məşqçisiz gedib. Bildirilib ki, dağstanlı baş məşqçi Saypulla Absaidov məndə öncəsi komandanın sükanını tərk edib. Onun üçün çempionata bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Absaidovun bu addiminin səbəbi açıqlanmayıb. Komanda Nur-Sultana köməkçi-məşqçilər Arif Abdullayev və Zəlimxan Hüseynovun rəhbərliyi altında gəlib.

"Report" xəber verib ki, federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umidov dağstanlı mütəxəssisin bu addimini şərh etmək istəməyib.

"Yeni Müsavat" bildirir ki, Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 defə SSRİ çempionu olub. 1980-ci ildə olimpiya və Avropa, növbəti il dördüncü çempionatında qızıl medal qazanıb.

2009-cu ildə sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

10 il baş məşqçi işləyən Absaidovun qəfil yoxa çıxmazı, hətta qəçməsi haqqda iddlələr isə hələ ki cavab yoxdur. Daha dəqiqi var, amma o cavablar müəmmələri azaltmayıb, eksinə...

Bələ ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev yalnız bir gün sonra Saypulla Absaidovun niye milli komanda ilə gəlməsinin səbəbi bərədə danışıb. Amma qeyd etdiyimiz kimi, onun dedikləri də məsələyə aydınlıq getirməyib.

Namiq Əliyev deyib ki, dağstanlı mütəxəssis tutduğu vəzifədən istefə verməyib, onun çempionata gəlməməsi başqa səbəbdəndir(?-red). "Heç bir istefə söhbəti yoxdur" deyən federasiya rəhbəri sərbəst güləşçilərin şəxsi məşqçiləri ilə gəlmələrini məqsədə uyğun saydıqlarını vurğulayıb: "Müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlanırlar. Xüsusən de Dağstan Respublikasından olan idmançılar. Bu halda onlar özlə-



Namiq Əliyev

# Fazıl Məmmədovun qudasını Nur-Sultanda "yuxdular"- qalmagəl

Qazaxistən paytaxtında keçirilən dünya çempionatına sərbəst güləşçilərimiz baş məşqçi Saypulla Absaidovsuz gedib, onun harada olduğu bilinmir; güləşçilərimizin uğursuzluğuna görə "çempionatı yola verək" deyən Güləş Federasiyasının prezidenti hansı məsuliyyəti daşıyır?



rini daha komfort hiss edirlər. Bələ məsləhət oldu ki, onlar öz məşqçiləri ilə çalışmadıqda davam etsinlər. Ona görə də bələ formatda gəlmüşik. Burada bir problem görmürəm".

Namiq Əliyev dağstanlı baş məşqçi üçün dünya çempionatına biletin sıfır olunmasına dair fikirlərə isə bələ münasibət bildirib: "Bilet çox adama alına

yola verək, daha sonra bu məsələ ilə bağlı geniş açıklama verəcəyik", - deyə, o bildirib.

Amma məlumdur ki, çempionatı asan "yola vermək" mümkün olmayıb.

Bələ ki, sentyabrın 18-də sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxbı. 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacimurad Rəşidovla üz-üzə gəlib. İlk hissədə üçqat dünya çempionumuz Hacı Əliyev hesabda geri düşsə də, ikinci yarida vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sənə doğru Rəşidov - 3:2. Bununla belə, güləşçimiz son saniyelərdə 2 xallıq

Azərbaycan güləşçisi hakimə ciddi etiraz edib. Ona qırmızı vərəqə göstərib və diskvalifikasiya ediblər. Sonra güləşçimiz həkimlərin üzərine getmək isteyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu sakitleşib. Sonra məlum olub ki, qırmızı vərəqə leğv edilib və pəhləvanımız minimal da olsa, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vasiqə elde etmək şansını saxlayır.

Sentyabrın 19-da daha bir sərbəst güləşçimiz Mahir Əmiraslanov 1/16 final görüşünə çıxbı. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov rusiyalı Zavur Uquyevlə

fiq Hüseynov (82 kq) gümüş, Elədəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçiləri 2 medal qazansalar da, lisenziyasız qalıblar. Federasiya prezidenti əvəzi deyib ki, bu uğursuzluğa görə mütləq cəza olacaq. "Lakin bu, uzun səhətin mövzusudur. Burada xırdalamağa zaman lazımdır. Bakıya qayıdan sonra bunları müzakirə edəcəyik və sizinlə də görüşərek məlumat verəcəyik".

"Yeni Müsavat" yada salır ki, Namiq Əliyev sabiq vergilər nəziri Fazıl Məmmədovun qadasıdır. Bələ ki, Fazıl Məmmədovun qızı Namiq Əliyevin gəlinidir.



Saypulla Absaidov

Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev F.Məmmədovun həm Vergilər Nazirliyində, həm də AGF-də müavini vəzifəsini tuturdı.

Onlar quda olduqdan sonra Namiq Əliyev Azərbaycan Güləş Federasiyasından istefa vermişdi. Fazıl Məmmədov nəzir postundan ayrıldıqdan sonra Namiq Əliyev də nazirlikdəki vəzifəsini itirdi. Maraqlıdır ki, ötən ilin oktyabrında Namiq Əliyev gözlənilmədən yenidən AGF-yə, bu dəfə F.Məmmədovun yerine- prezident vəzifəsinə qaytarılıb. Aydındır ki, baş verənlər həm də prezident kimi Namiq Əliyevin məsuliyyətidir. Bu "yixılma"nın səbəbi hakim qərəzliyi olsa belə, Azərbaycan adına üzücdür. Səbəbi isə federasiya prezidentinin dediyi kimi, çempionatı "yola verəndən" sonra Bakıda aydınlaşdırıllar.

□ Orxan ƏLİYEV,  
"Yeni Müsavat"

# Obyekti dağıdılmış sahibkar Gəncənin icra başçısından kömək istəyir

Fərid Səlahəddin oğlu Zeynalovun ailəsini dolandırıldığı mağaza sabiq icra başçısının göstərişi ilə qanunsuz olaraq sökülb.

Obyekti sökülb yerlə bir edilən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi sakini Fərid Səlahəddin oğlu Zeynalovun problem bitmək bilmir. Sovet dövründə atasının işlətdiyi, son illerdə isə özüni işlədib ailəsinə dolandırıldıq mağaza sabiq icra başçısının göstərişi ilə qanunsuz olaraq sökülb.

Gəncədəki məlum hadisələrdən sonra isə Fərid Zeynalov yeni icra başçısı Niyazi Bayramova görüşüb və baş verənləri anlatmışdı. Bu haqda "Yeni Müsavat"ın 10.04.2019 tarixli sayında, "Hacikənd sakini gülələnən icra başçısından şikayət etdi" sərləvhəli yazı dərc etmişdi. Fərid Zeynalovun vəkili Elmar Vəlyevin göstərişi ilə onun əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış, bununla bağlı olaraq Zeynalov Fərid Səlahəddin oğlu Ölək rəhbərliyinə və Niyazi Bayramova çoxsayılı müraciətlər etmişdir. Bunu nəticəsində olaraq 27.02.2019-cu il tarixdə Zeynalov Fərid Səlahəddin oğlunu və vəkili kimi məni qəbul edərək tərəfindən çıxışla təsdiq olunmuşdur) Gəncə şəhəri, Kəpəz rayonu, Hacı-

kənd qəsəbəsində torpaq sahəsi və içərisində olan 96 kv/metr tikili Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəlyevin göstərişi ilə onun əməkdaşları tərəfindən qanunsuz olaraq dağıdılmış, bununla bağlı olaraq Zeynalov Fərid Səlahəddin oğlu Ölək rəhbərliyinə və Niyazi Bayramova çoxsayılı müraciətlər etmişdir. Bunu nəticəsində olaraq 27.02.2019-cu il tarixdə Zeynalov Fərid Səlahəddin oğlunu və vəkili kimi məni qəbul edərək tərəfindən çıxışla təsdiq olunmuşdur) Gəncə şəhəri, Kəpəz rayonu, Hacı-

Minsk-2019 II Avropanı qalibi ilk hissədə 1:0 hesablı üstünlük elə edib. Lakin ikinci hissədə Uquyev hesabı öz xeyrinə dəyişərək qalib gelib - 4:3.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilcilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Ra-



ələr yaradılır.

Hörmətli icra başçısı!

Sizdən xahiş edirəm ki, bununla bağlı etrafı məlumat verilməsi üçün məni və hüquqları müdafiə etdiyim şəxsi qəbul etməyi, hüquqlarını müdafiə etdiyim Zeynalov Fərid Səlahəddin oğlunun mülkiyyət hüquqlarını tam şəkilde hayata keçirməsinə yaradılan sənə manələrin aradan qaldırılması və sözügedən obyekti tikintisine razılıq verilməsi bərədə göstəriş verəsiniz".

Vəkil bildirib ki, Fərid Zeynalov hazırda böyük borc içindekdir, sahibkarlıq fəaliyyəti iflic durumdadır. "Müvəkkilimi yeganə qazanc yerindən məhrum ediblər. Orada işləyib ailəsinə dolandırıldı, dövlətə vergi ödəyirdi. Bu gün isə işsizdir, maddi durumu bərbaddır. Xahiş edir ki, sənə manələr aradan qaldırılsın, dövlətimiz kiçik sahibkarla bir vətəndaş kimi sahib çıxsın", - deyə, o bildirib.

□ E. MƏMMƏDƏLİYEV,  
"Yeni Müsavat"

Müsavat Partiyası 9-cu qurultayının keçirilmesine yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyətinə rəsmi məktubla müraciət edib. Məktubda BSİH-dən 400-500 nəfərlək zalın qurultayın keçiriləcək üçün verilməsi istenilir. Oktyabrın 12-nə qurultay təyin olundan sonra artıq bir neçə gündür mediada bu mövzuya aktual mövzulardan birinə çevrilir.

Xüsusən Müsavatın növbəti başqanının kim olacaq, başqanlığa namizədlərin kimlər olacaq ilə bağlı məsələlər diqqət mərkəzindədir. Maraqlıdır ki, Müsavat Partiyası hər dəfə qurultay keçirəndə digər partiyaların qurultayları ilə müqayisədə medianın daha çox diqqətində olur, partiya başqanlığına seçkilər az qala ölkə prezidenti postuna seçkilər keçirilmiş kimi müzakirə mövzusuna çevirilir.

Növbəti 9-cu qurultaya və 7-ci başqanın kim olacağına ictimai maraq belə görünür ki, az deyil. Bunun da təsadüfi olmadığı bildirilir. Müsavat Partiyası Azərbaycanda mövcud olan en yaşlı siyasi partiyadır.

Əsası 1911-ci ildə İstanbulda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulub. 1911-ci ildə əsası qoyulandan 1917-ci ilin fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərib.

Müsavat Partiyasının ilk

# Şübə yoxdur ki, o, Müsavatın 7-ci başqanı olacaq - təfərrüt

100 ildən artıq yaşı olan partiyaya kimlər başqanlıq edib?



programı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının programı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan "Açıq söz" qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub.

Müsavatın ilk qurultayı

1917-ci il oktyabrın 26-31-də Bakıda, "İsmailiyə" binasında keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azaşaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib. Milli Şurənin sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçilib. 1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tə-

rəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

1919-cu ilin 2 dekabr-12 dekabrında partiyanın ikinci qurultayı keçirilib. Bu qurultayda da M.Ə.Rəsulzadə partiyanın başqanı seçilib.

1920-ci ilin aprelində Azerbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayıb. Müsavatın təşkilatçılığı ilə

Azərbaycanda sovet hakimiyəti illərində bir sırada silahlı üsyən olub.

1936-ci ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının konfransı keçirildi. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasılədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M.Ə. Rəsulzadə "Milli hərəkatda partiya fəaliyyəti" haqqında çıxış edib. Konfransda partiyanın "Yeni Program Əsasları" qəbul edilib. "Yeni Program Əsasları"nda bir fikrə başlıca üstünlük veriliirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini sovet istilasından qurtarmaq və onu qeydsiz-sərtərsiz müstəqil bir dövlət halında yaşatmaq.

1955-ci ildə M.Ə.Rəsulzadə dövrysini dəyişənədək Müsavatın lideri olub. Onun vəfatından sonra Mirzə Bala Məmmədzadə ikinci başqan olub. Müsavatın üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

□ Etibar SEYİDAĞA,

"Yeni Müsavat"

## İlqar Məmmədov "orta təbəqə var" yazdı, kimlər nə dedi?

"Orta sinif Azərbaycanda var, ən azı yüzminlər, bəlkə də çox seccidən ibarətdir"

**R**EAL Partiyasının sədri İlqar Məmmədovun yazdığı son status gündəmənən əldən keçirilib. Partiya rəhbəri keçmiş siyasi məhbus Qiyas İbrahimlinin REAL-in istinad etdiyi Azərbaycanda orta sinfin olmadığı barədə statusuna öz feysbuq şəhifəsində cavab verib.

Həmin statusdan bəzi məktəblilərin və uşaqların vəsənməleri təqdim edirik: "Avtomobil elindən Bakıda tərəfmək olmur. Restoranlar hər axşam ağızına qədər dolu. Sayını itirdiyimiz müsəbir ticaret mərkəzlərində səhərdən gecəyə qədər "mitinq"dir.

O restoranların, kafelərin müştəriləri, sahibləri, onların ailələri... Telefon və kompüter mağazalarının sahiblərini dindirirsən, hamısı deyir ki, satışlar artır. Avtomobil idxlə bu il 1,6 defə artmışdır. Evlərin qiyməti tələbat səbəbile hələ də bahadır. Kitab mağazalarının sayı, tərcümələrin sayı son 10 ildə bəlkə də dəfələrlə artmışdır. Özəl tədris kursları, özəl məktəblər və özəl uşaq bağçaları. O avtomilləri alanlar, o evləri alanlar, o kitabları oxuyanlar, hələ müzakirəsini edənlər, o



tün normal ölkələrdə orta sinif deyilən sosial qrupu təşkil edənlər hekimlər, müəllimlər, ziyalılar, işçilər və sair nəzərdə tutulur. İndi həmin o iddiada olan siyasetçi deyə bilir mi ki, bizim ölkədə bu kateqoriya insanlar orta sinifi təşkil edir. Aylıq məvacibi 180-250 manat olan sosial qrupa orta təbəqə demek reallıq hissini itirmək deməkdir. Azərbaycanda orta təbəqə var demək əslində cəmiyyəti təşkil edən sosial qrupların ən böyüyü yəni ən azı 50-60%-i bu qrupa

daxil olmalıdır. Yoxsa ki, 3-5% insan orta sinif kriteriyalarına cavab verirsə, bunu nümunə göstərib, bu təbəqənin varlığından iddia etmək qəti doğru deyil. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan tək Bakı şəhərindən ibarət deyil. Azərbaycanın regionlarına çıxınlardır, oradakı əziziyətlə maraqlanınlardır, oradakı sosial qrupların bölgüsüne diqqət ayırsınlar.

Yoxsa Bakıya, hətta şəhərin ancaq mərkəzinə istinad edib fikir bildirmək pəşəkar yanaşma deyil. Bir çox halda pay-

ründə bir-ki dəfə restoran və əyləncə mərkəzlərində olması heç də ona dələlat etmir ki, o, orta təbəqəyə mənsubdur. Araşdırılsa aydın görünür ki, dəbdəbəli həyat tərzi sürənlərin, bahalı və gözqamaşdırıcı yaşamlı öyünlərin böyük əksəriyyəti orta təbəqənin insanları deyil, məmər olıqarxlar və onların zənginləşmiş yaxın ətrafıdır. Sivil cəmiyyətlərdə orta təbəqə elita ilə aşağı təbəqə arasında körpü və bağ olmayıdır. Lakin Azərbaycan cəmiyyətində bu bağ zəifdir, yaxud da yox kimidir. Digər bir problem də cəmiyyətin psixologiyasında hələ də sovetlərdən qalmış varlı insanlara heç də normal olmayan, qısqanlıq, hətta nifret hissini qalmasıdır. Təsadüfi deyil ki, Azərbaycanda qeyri-leqlə milyonerlərin, hətta milyarderlərin olmasına baxmayaq, rəsmi statistikada və hesabatlarda bu heç vaxt öz əksini tapmayıb. Gelir deklarasiyası haqqında qanun ilərdir ki, qəbul edilmir. Orta təbəqənin tam formalşaması dövlətin dayanıqlığı üçün də təhlükədir".

□ Cavanşir ABBASLI,  
"Yeni Müsavat"

Ermənistannan baş naziri Nikol Paşinyanın ABŞ-a səfər programının gündəliyi açıqlanıb. "Yeni Müsavat"ın erməni mediasına istinadən verdiyi məlumat görə, səfər Kaliforniya statundan, oradakı erməni icması ilə görüşdən başlayacaq. Paşinyanın ştatda mitinqi və çıxış nəzərdə tutulub. Oradaca yerli erməni iş adamları ilə biznes-forum keçiriləcək. Ardınca o, Nyu-Yorka - BMT Baş Məclisinin sessiyasına gedəcək. Orada "inqilab" sərgisi nə bas çəkəcək. Kolumbiya Universitetində olacaq və yenə erməni lobbisinin təmsilçiləri ilə görüşəcək.

Ermənistən rəhbərinin ABŞ prezidenti Donald Trampla hər hansı teması ba-



## ABŞ və Rusiya Ermənistana "dirsek" göstərdi - Paşinyanın sert şillələr

Putin İrəvanda "inqilab lideri" ilə ayrıca görüş təklifini rədd etdi; Amerika səfəri də Paşinyana fiasko vəd edir; baş naziri heç bir ciddi ABŞ rəsmisi qəbul etməyəcək; "demokratik Ermənistən" 4 tərəfdən sixılır...

Rədə isə heç nə deyilmir. Paşinyan heç dövlət katibi Mayk Pomneo ilə də görüşmək şərəfinə nail ola bilməyəcək. Yeni ABŞ tərəfindən "xalq baş naziri" tam "qulaqardı", "iqnor" edilib. Paşinyan və ABŞ-dakı erməni diasporu isə iylarimdır dəridən-qabıqdan çıxırlar ki, Vaşinqton "inqilab lideri" nə, nəhayət, diqqət ayırsın, "məxməri inqilab" səbəbi ilə yeni hökuməti xüsusi mükafatlandırmaşın. Yeni maliyyə dəstəyi məsəlesi.

Bu isə gözlənilmir. Çünkü inqilab Ermənistəni ABŞ-a yox, Rusiyaya daha da yaxınlaşdırıb, Nikolu Qərbən çox, Rusyanın adamına çevirib. Paşinyan Amerikada olsa-olsa, erməni lobbisindən müyyən məbleğdə pul qoparmağa ümidi edə bilər. Çünkü hətta xaricdəki zəngin ermənilər də Rusiya vassallığında olan Ermənistəna böyük sərməye yatırmağa həvəsi deyilər. Pullarının qədrini bilirlər. Kəsəsi, bədəfəki ABŞ səfərindən də Paşinyanı tam fiasco gözləyir...

\*\*\*\*

Bu arada məlum olub ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Ermənistəna səfəri çərçivəsində işgalçi ölkədə cəmi bir neçə saat olacaq. "Yeni Müsavat" xəbər verir ki, bu haqda "168 Jam" qəzeti yazıb. Nəşr bildirir ki, səfər zamanı Putin İrəvanda gecələməyəcək və Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak edəndən dərhal sonra Moskvaya qayídacaq.

Nəşr onu da vurğulayır ki, Rusiya rəhbəri hətta liderlərin şərəfinə verilən rəsmi şam yeməyinə de qatılmayacaq. Bundan əlavə, erməni tərəfi Paşinyanla Putinin ikterəflü görüş keçirməsini rica etsə də, onların bu arzusu Kreml tərəfindən rədd edilib.

İstisna deyil ki, imtina həm də bugündərə eks-prezident, V.Putinin yaxın dostu Robert

Köçəryanın təzədən həbsdə saxlanması ilə bağlı çıxarılan qərarla bağlıdır. Putin çox istəyirdi ki, Köçəryan İrəvan səfəri nə kim azadlığa çıxınsın. Bununla bağlı Moskvadan ismarişlər da olmuşdu. Lakin Paşinyan Köçəryani həbsdə saxladı... Beləcə, xarici siyaset kürsünün "iki stul"da oturmaqla həyata keçirməyə çalışan Nikol Paşinyan faktiki surətdən ne Rusyanın, ne də ABŞ-in etibarlı adamina çevrilə bilir. Ona eyni dərəcədə Rusiya da, Qərb də şübhəli nəzərlərle baxmaqdə davam edir. Bu yandan da onun hakimiyyətinin daxili dayaqları zəifləməkdədir. Qalmaqlı istefalar başlayıb. Ölkədə daxili narazılıqlar artır. Əsas səbəb də Paşinyanın verdiyi vədləri tutu bilməməsidir.

\*\*\*\*

"Paşinyan hakimiyyətə gələndən sonra 2010-ci ilə qədər verdiyi vədlərə əməl etmədiyi, iqtisadi, siyasi və hərbi cəhətdən heç bir problem həllini tapmadığı üçün çalışır ki, müxtəlif variantlara əl atsın". Bu sözleri Axar.az- a açıqlamasında politoloq Arzu Nağıyev Ermənistən müzakirə mövzusuna əsasən, 2000-2018-ci illerde Ermənistən göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vesaitin böyük bir hissəsi - texminən 70 faizi Rusiyada yaşayış ermənilər tərəfindən göndərilib. Hesabatda həmçinin qeyd olunur ki, 2014-cü il-dən etibarən pul köçürmələri azalıb. Son zamanlar Rusiyaya qarşı da sanksiyalar tətbiq olunur. Ona görə də Rusiya Ermənistən iqtisadiyyatı ilə bağlı problemləri tam şəkildə həll edə bilmir. Ermənistən isə iqtisadi vəziyyətini düzəltmək üçün İran, Gürcüstən və digər dövlətlərdən yararlanmağa çalışısa da, heç bir dövlət ona kömək etmir. Buna görə də Ermənistən büdcəsinə daxilənlər azalıb. Rusiya iqtisadiyatında baş verən proseslər də Ermənistənə neqativ təsir edir. Hətta Asiya İnkışaf Bankı Ermənistəndəki yoxsulluq səviyyəsini Əfqanistan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Bütün bunların başından Paşinyanın iqtisadi konsepti

olur. Erməni-iqtisadiyyatı ilə bağlı problemləri tam şəkildə həll edə bilmir. Ermənistən isə iqtisadi vəziyyətini düzəltmək üçün İran, Gürcüstən və digər dövlətlərdən yararlanmağa çalışısa da, heç bir dövlət ona kömək etmir. Buna görə də Ermənistən büdcəsinə daxilənlər azalıb. Rusiya iqtisadiyatında baş verən proseslər də Ermənistənə neqativ təsir edir. Hətta Asiya İnkışaf Bankı Ermənistəndəki yoxsulluq səviyyəsini Əfqanistan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Bütün bunların başından Paşinyanın iqtisadi konsepti

\*\*\*\*\*

Əlavə edək ki, sabah - sentyabrın 21-i Ermənistənən formal müstəqillik günüdür. 28 ildir müstəqil dövlət adına karikatura olan "Ermənistən" adlı bu psevdodövlət Rusiya vassallığında beləcə çabalamaya davam edir. Hətta "məxməri inqilab"ın da suverenlik və müstəqilliyyət zərrəcə köməyi olmadı. Çünkü daxildəki rejimi dəyişməkdən öncə, Rusiyadan kölə asılılığından qurtulmaq gərəkdir. Bundan ötrü isə qonşu Azərbaycan və Türkiye ilə anlaşmaq lazımdır...

□ "Yeni Müsavat"ın analitik xidməti

## Uduzan idmançının hiddəti

Samir SARI



Hacının güleşinin son dəqiqəsinə tekrar-tekrar baxdim, əsas qənaətim budur ki, Hacı rəqibindən güclüdüydü. Düzdür, onun rəqibi Hacimurad da zəif oğlan deyildi, yaxşı müqavimət göstərirdi, Hacının elindən sıvışır çıxır, tutduq vermirdi. Güles 1 daqıqa də arṭiq davam eləsə, Hacı onu tatamida sürüyəcəkdi.

Amma o son epizoda gərek neytral hakimlər qərar verirsin, biz güləşdəki qaydaların incəliklərini bilmədiyimizdən birmənələşək "Hacı uduzduruldu" deyə bilmərik. Mənə görə, bəli, qələbə onun haqqıydı, iki il əvvəl Hacı məhz bu rəqibini məğlub edib qızıl medal alıb, indi də ondan daha çəvik, daha güclü, daha fəndgir olduğu ortadaydı. Amma ola biler, son saniyədə rəqib nəsə bir eks-fənd işlədir.

Tərəfsiz və ədalətli arbitrlər özümüzdə də var və onları deməlidirlər ki, nəyə görə, hansı prinsipə əsasən Hacı qələbəni elden verib.

Onun yarışın axırında o cür hiddətlənməsini, emosional şəkildə etiraz etməsini anlamış olar. Çünkü adam hesabda irəliydi, növbəti mərhələyə çıxmışdan onu 7-8 saniye vaxt ayırrırdı, amma hakimlər onun xalını sildilər, rəqibə xal yazıdlar və o, emosiyalarını cilovlaya bilmədi, referinin yanına gəlmədi, hakimlərin önündəki qırmızı hacatı götürüb tətmiyə çırçıplı, onların üstünə bağrı və sair hərəkətlər etdi.

İldən şərhçiləri bu cür hərəkətləri "idmançıya yaraşmayan hərəkətlər" adlandırırlar. Amma bu boş sözdür. Uduzdurulan adam həmişə hirsli olur. O vaxt İranda prezident seçkisində Mir Hüseyin Musəvini zorla Mahmud Əhmədinejada uduzdurdular, o da "siyasetçiyə yaraşmayan hərəkətlər" etdi, xalqı etiraza çağırıb, ölkədə qanqaraçılıq oldu.

Hakimlər tərəfindən uduzdurulan idmançılar bəzən refeini salıb şillə-şapalağın altına. Düzdür, belə hirsli idmançılar sonradan cəzalandırılırlar, üzr də istəyirlər, amma isti-isti, uduzdurulmalarının ilk saniyələrində dünya-aləm vəclərinə olmur, gələcək karyeranı-filanı göze almırlar.

Hacı da gərek özünü saxlayıb, deyəydi, eybi yox, adaş, biz bu tatamidə hələ yənə görüşəcəyik, onda baxarıq, kim güclüdür. Eyni çəki dərəcəsində yarışan iki güclü idmançı vaxtaşırı müxtəlif yarışlarda (dunya çempionatında, olimpiya oyunlarında, Avropa birinciliyində və s.) üz-üzə gəlir, ya yarımfinalda, ya da finalda mütləq qarşılaşırırlar. Hacı gərek revanş səhəbəti növbəti yarışa saxlayıb.

İndi sizin üçün bir olmuş hadisə yazacam. Bunu uzun ilər önce bir dəfə də yazmışam. Yənə yeri gelib və hakim haqsızlığını, uduzmuş idmançının hiddətinin mahiyətini yaxşı açır.

İkinci erməni-azerbaycanlı davası düşməzdən 3-4 ay qabaq bizim kənddən 3-4 briqadır, bir o qəder de fəhle 3 yüksəkliyiyle qonşu Hadrət rayonunun dağ kəndinə üzüm plantasiyasında istifadə olunan beton direk getirməyə gedirlər. Plantasiyalar dəmeye yerde olduğu üçün bar vermir, və ermənilər üzümlüklerini demontaj edirmişlər. Kəndçilərimiz kənd çatırlar, dükən qabağında durub erməni ambardarı və briqadırıları gözləyirlər. Birdən bir gənc erməni idman kostymundan təşər-təşər yeri-yeriye dükənə gəlir, nəsə alır, sonra bizimkilərin yanına yanaşır. Kəndçimiz Qulu dayı (ona Uzun Qulu deyərdilər, cünki boyu 2 metr yaxın idi) erməni düşəndən soruşur ki, sportmensənmi, a gədə. O da deyir, hə, güləşçiyəm. Qulu kişi qaynaqcı Pəhlivanı göstərib deyir, bu da bizim pəhlivanı, onunla güləşərsənmi. Erməni 160 sm boyu olan Pəhlivanı baxır, deyir, güləşərem. Pəhlivan yalnız usaq vaxtı tay-tuşları ilə güləşmiş olsa da, deyir, davay, gəl otluğa. Erməni qolunu çırmalayıb güləşməyə hazır vəziyyət alan kimi Pəhlivan bunun üstünə atılır. Götürülən həmledən idmançı özünü itirir, paçanı əldən verir, Pəhlivan onu süpürür. Duruma arbırt kimi müdaxilə edən Qulu dayı iri əlləri ilə Pəhlivanı bir balaca kömək edir və idmançı erməninin küreyi yera dəyir. Pəhlivan qızıl medal qazanmış idmançılar kimi qələbə şousu göstərkən, erməni idmançıaya qalxır, deyir, bu düz olmadı, təzədən güləşməliyik və heç kim yaxın gəlməmelidir. Qulu dayı deyir, yox, məsələ bitdi, Pəhlivan səni yıldır, sən de özünü saxlaya bilmədin, hələ qaz da buraxdın. Erməni idmançı sağdan cumur, soldan cumur, Qulu dayı Pəhlivanı qoruyur. Onlar maşına oturub direkt yükleməyə gedəndə görürər ki, erməni idmançı dükən qabağında oturub ağlayır, başına yığılanlara da deyir ki, o uzun kişi musurman pəhlivana kömək elədi və qaz buraxmaq səhəbəti olmadı, yalan deyirlər.

Bax, uduzdurulmaq bu cür kədərlə, həm də aciverici hissdir.



## Şokolad vannası

Zamin HACI  
 zaminhaci@gmail.com

"Pir mənimdir, kəramətini bilirom"  
*(Azərbaycan ata sözü)*

Tunisin keçmiş prezidenti Zeynalabdin Binəli müəllim inqilabdan sonra beş-on kilo qızılı təyyarəyə vurub Səudiyyəyə qaçmışdır. İndi deyir orada xəstəxanaya düşübdir. Tunisin hazırlı bas naziri isə Zeynalabdin müəllimin vətənə qayıdır öz doğma yurdunda öle biləcəyinə, bunun humanitar aksiya olmasına işarə vurubdur. Bəs ərəb inqilablarının əsasını qoyan Tunis hərəkatı zamanı Binəli müəllimin əmriyle öldürülən yüzlərə ərəbin qanı necə olacaq? Əlbettə, batib gedəcəkdir. Səhrada qanın batması lap asandır. Quma tökürsən, yarım saat yoxa çıxır. Buxarlanır gedir. Bundan da qabaq Zimbabvedə Robert Muqabeni milli qəhrəman elan etdiyi 2 il qabaq onu devirənlər tərəfindən.

Bu baxımdan, hansısa ölkədə inqilabi, qarış-quruş işlər törədiləndə, gərək inqilabin ya lap öündə gedib vaxtında vəzifə qapazlayasın, ya da axırında veyillənib proseslərin kimin xeyrinə bitəcəyini gözleyəsən. Molla Nəsreddin demişkən, çalışsan birçə inqilabin "indən olmayan". Azərbaycan xalqı bu baxımdan xeyli müdriklişibdir, 90-larda başı daşdan-dasha dəyəndən sonra hər "tirkaya" uymur. Biz o zaman məşhur aforizmin necə həyata keçdiyini canlı şəkildə gördük: "İngiləbi romantiklər düşünür, fanatiklər həyata keçirir, bəhrəsin isə hər cür alçaqlar yeyirlər". O zaman dan bəri uca milət neinki inqilab, heç bələdiyyə seçkilərinə də öldürsən getmir. Xaricdən, internetdən-zaddan qırmızı şanlırlara aldənmayın. Azərbaycan xalqı çoxdan öz taleyi ilə bariş və əsl tərəkəmə ruhu ilə hərəkət edir: havalar soyuğunda başqa ölkələrə uçub gedirik.

Sözləşisi, mən iqtidarin builki bələdiyyə seçkisini niyə 27 dekabr kimi qəribə bir tarixə salmasının məntiqini anlayıram. Başqa vaxt o mənasız quruma seçki adıyla camaati necə toplayasan? İndi isə Yeni il, Dünya Azərbaycanlılarının Həmrəyliyi (DAH) günü münasibətə xalqı şənliliklər yığıb elə orda qutulara bülleten doldurmaq olar. Hələ istəsen Mezahir müəllim şəxsən məntəqələr bağlananda Santa Klaus geyimində, bülleten torbası ilə peydə olub seçicilərə hədiyyə paylayar. Müşahidəçilərə "staliçni" salat, xarici qonaqlara mandarin, yeni bələdiyyə üzvlərinə isə qotazlı yolkə bəzəkləri veriləcəkdir. Müdrik qərardır. Özü də bunun da tarixi kökləri vardır. Məsələn, elə bayaq adını çekdiyimiz DAH gününü sızça, 31 dekabra yox, ilin hər hansı başqa gününə salsayıdlar, o, kiminə yadına düşərdim? Ancaq Yeni il-lə bir komplektə yaxşı girir. Bir növ bambili çayılarda "Bu da komplektə girir" adıyla sənə tarakan mürəbbəsi, maşın yağı, ayaqqabı kremi soxusdururlar ha, bax onun kimi.

Ümid edək növbəti deputatxana seçkiləri də oxşar dövlətçilik metodlarıyla təşkil olunar və biz Novruz bayramında tonqaldan hoppanib birbaşa məntəqəyə girərik, Keçəl və Kosanı deputat seçərik. Yoxsa Hadi müəllimin 77-ci dəfə deputat qoyulacağı fikirləşəndə adamda heç bir həvəs qalmır. Nə yumurta döyüdürməyə, nə xoruz da laşdırmağa.

Ancaq çox pessimist olmaq istəmirik, ölkəmizdə inkişafın sorğu artıq şimal ellərində dolaşır. Rusiyadan bir deputat, ya da hansısa icra hakiminin müavini olan (dəqiq yadimdə qalmayıb, guya çox vacibdir) arvad təzəlikcə Naftalanı gəlib oradakı kurortda şokolad vannasında üz-müşdü. Onun şəkilləri internetdə yayılanan sonra ruslar əllikcə əsəbləşibdir, Putini divara qışnayıblar ki, bəs bizim niye azərbaycanlılar kimi şokolad vannamız yoxdur. Hətta keçən ay bu münasibətə Moskvada xeyli mitinq oldu, camaati zindana basıldılar. Avam adamları. Sənki hər ölkənin şokolad vannası düzəltməyə imkanı vardır. Bunun üçün Azərbaycan qədər inkişaf eləməlisən! Yüz minlərlə rus ölkəmizə gəlib müxtəlif işlərdə çalışır, tayqada qalmış arvad-uşaqlarına çörəkpulu göndərirler.

Öz aramızdır, çox geopolitik yazı alındı, Tunisdən başlayıb tayqadan çıxdıq. Arada ölkəmizə də baş çəkdik.

**S**entyabrin 18-də Prezident Administrasiyasının rehberi Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Tehlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Müsavat" xəbər verir ki, görüşdə Azərbaycan Tehlükəsizlik Şurasının katibi Ramil Usubov ve Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçi-söbə müdürü Fuad Ələsgərov da iştirak edib. S.Zas daha sonra prezident İlham Əliyevlə görüşüb.

Ekspertlərin qənaətinə görə, bu səfər Azərbaycanın Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu alması ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

Bir neçə gün əvvəl rusiya-lı ekspert Yevgeni Mixaylov deyib ki, əgər Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. "Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır", - deyə rus politoloq bildirib.

Aydın məsələdir ki, KTMT-də dominant rolü Moskva oynayır. Son zamanlar isə Ermənistanla Rusiya arasında münasibətlərdə ziddiyətlər meydana çıxbı. Bu durumda görünən odur ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması ehtimalı da Rusiya ilə Ermənistan arasında mövcud olan ziddiyətlərə yeni çalarlar qatacaq. Belarus TŞ katibinin səfəri isə KTMT-də müşahidəçi kimi iştirakımızla bağlı müzakireləri yenidən aktuallaşdırıb.

**Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin Tehlükəsizlik, Müdafiə və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Fərəc Quliyev Azərbaycanın KTMT-də hər hansı statusda iştirakının qəti əleyhinədir. Onun sözlərinə görə, Azərbaycanın dünən də, bu gün de başına gələn bələlərin səbəbkəri Rusiyadır:** "Qəti mövqeyim bundan ibarətdir ki, dövlət olaraq son 100 ilde aldığımız zərberlər, qara lekeler Rusiya ilə bağlıdır. İstər uzaq, istərsə yaxın tarix olsun, ölkəmizin bölünməsi, 1920-ci ildə Azərbaycanın müstəqilliyyinə son qoyulması olsun, hər birində Rusyanın baş rolu var. Ondan sonra ziyanlarımızın represiyalara məruz qalması, milli hökumət üzvlərinin qətlə yetirilməsi, ən yeni tarixdə 20 Yanvar qırğını töredilməsi Rusyanın adı ilə bağlıdır. Qarabağda separatçı erməni hərəkatının başladılması da Rusyanın proyektidir, Qarabağın işgalini da Rusyanın işidir,

**F.Quliyev Belarus TŞ katibinin Bakıya səfərinin KTMT ilə bağlı olmasını istisna etmir:** "Prezident Davosda qoyma mövqədən cəkinməməlidir, özünü tək hiss etməmeli-



## Belarus TŞ katibi Put'in

**"NATO" suna görə**

**gəlməşdi? - reaksiya...**

Ekspertlərə görə, KTMT-yə qoşulmaq Azərbaycanın planlarına daxil deyil və onlar prezidentin bu barədə mövqeyinə istinad edirlər...

problemin bu gün də həll dir, milli demokratik düşərgə olunmaması onlara bağlıdır. də bu mövqədə dəstəyini ifadə etməlidir".

**Politoloq Elxan Şahinoğlu** "Yeni Müsavat" a bildirdi ki, Belarus TŞ-nin katibinin Bakı səfərində Azərbaycanın KTMT-də müşahidəçi statusı alması bərədə bir nəbz yoxlaması aparılması mümkündür.

Ekspertin fikrincə, Belarus TŞ katibi KTMT-nin baş katibi olacaq: "Bu baxımdan onun səfəri əhəmiyyətli idi. Amma Azərbaycan prezidentinin ilin əvvəlində Davosda mövqeyi belə oldu ki, KTMT-yə üzvlük gündəmdə deyil. Eyni fikri Hikmət Hacıyev də bu yaxınlarda təkrarladı. Ona görə də bu məsələ gündəmdə qalmamalıdır. Axiyal yaranır ki, KTMT-də olmaq bize nə verəcək ki, bu dərəcədə aktuallığını qoruyur".

**E.Şahinoğlunun sözləri-ne görə, Belarus tərəfdən ölkədir, Qarabağ məsələsində dəstək verir:** "Ancaq düşünürəm ki, KTMT-yə üzvlük faydalı deyil. Bunun tərəfdarı olanlar belə şərh verirlər ki, üzvlük olduğu halda Rusiyanın ucuz silah ala bilərik. Ancaq nəyimizə lazımdır? Azərbaycan ruslardan 5 milyardlıq

silah alıb, başqa dövlətlər də silah ticarətini həyata keçirir. Ona görə ciddi arqument deyil".

**Politoloq hesab edir ki, bu** quruma üzvlük işgal edilmiş Azərbaycan torpaqlarının boşalılması prosesini sürətləndirəcəyinə də təminat vermir: "Kim zəmanət verir ki, Rusiya üzv olduğumuz halda Qarabağ probleminin hellini sürətləndirəcək? Əger beledirse, ərazilərin boşalmasına başlansın, sonra rəsmi Bakı addim atsın. Əks təqdirdə, sən KTMT-yə qoşul, sonra Qarabağ məsələsində heç bir irəliyələşmə olmasın, nəticəsiz qalsın. İkinci, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu isə o deməkdir ki, heç bir hərbi blokda yer ala bilməsən. Nə KTMT, nə NATO-ya qoşula bilərsən. Eyni zamanda Azərbaycanın NATO ilə yüksək səviyyədə münasibətləri var, müdafiə naziri Zakir Həsənov da bunu gizlətmir, Türkiye ilə birgə hərbi təlimlərin keçirilməsi də yaxınlaşmanın göstəricisidir. Belə olan halda KTMT-yə qoşulmaqla niyə NATO ilə münasibətlərə kölgə salmalyıq?"

□ **Emil SALAMOĞLU,**  
**"Yeni Müsavat"**

**Bu** gün Xəzər dənizinin Azərbaycan sektorunda yerleşən "Azəri-Çıraq-Güneşli" yataqlar blokunun işlənməsi lajihəsi üzrə müqavilənin imzalanmasının 25 il tamam olur. 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə səkkiz ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında "Azəri-Çıraq-Güneşli Hasilatın Pay Bölgüsü" haqqında saziş imzalandı. Bu saziş sonradan "Əsrin müqaviləsi" kimi tanınıb.

"Azəri-Çıraq-Güneşli" (AÇG) yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər ümumilikdə 492 milyon ton neft hasil edilib. Hasıl edilən neftin 287 milyon tonu mənfəət nefti olaraq Azərbaycan dövlətinə, qalanı müqavilə iştirakçısı olan şirkətlərə (o cümlədən müqavilədə 10 faiz payı olan SOCAR-a) çatıb.

Təkcə bu ilin yanvar-august ayları ərzində AÇG-dən 18 milyon ton neft hasil edilib. Bu neftin 13 milyon tonu Azərbaycanın mənfəət neftidir. Bu, yataqlar blokundan hasil edilən ümumi neftin 75 faizini təşkil edir.

İndiyədək AÇG-dən 161 milyard kubmetr səmt qazı əldə olunub ki, bunun da 44 milyard kubmetri pulsuz olaraq Azərbaycan dövlətinə verilib.

2001-ci ildən ötən dövr ərzində neft ve qaz sazişləri çərçivəsində Dövlət Neft Fonduna daxil olmalar bütövlükde 148,3 milyard ABŞ dolları təşkil edib. Bu vəsaitin 95,61 milyard dolları dövlət büdcəsinə transfert olunub, daha 9,3 milyard dolları ölkə daxilində həyata keçirilən müxətliq layihələrə yönəldilib.

Hazırda ARDNF-in aktivləri 42,5 milyard dollar təşkil edir. Hazırda ARDNF-in aktivləri 42,5 milyard dollar təşkil edir.

Layihənin icrası çərçivəsində Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan Əsas İxrac Kəməri çəkililib. Bu kəmərlə indiyədək 3,3 milyard barrel AÇG nefti dünya bazarlarına daşınır. 2006-ci ildə bəri AÇG nefti ilə yüklenmiş 4,300 tanker Ceyhan terminalından yola salınıb.

"Əsrin müqaviləsi" üzrə hasilat və digər əsaslı işlərə 2019-cu ilin ikinci rübüünə sonunadək 36 milyard dollar sərf olunub.

AÇG layihəsi çərçivəsində bir platforma - Çıraq platforması yenidən qurulub, yeddi təze platforma tikilib, dünyadan ən böyük neft və qaz terminallarından biri - Səngəçal terminalı inşa edi-

# "Əsrin müqaviləsi"nin 25-ci ili

1994-cü ilin sentyabr ayının 20-də 6 müxtəlif ölkəni təmsil edən 11 neft şirkəti ilə imzalanmış saziş Azərbaycanın taleyini dəyişdi: 287 milyon ton mənfəət nefti, 265 milyard investisiya...



lib, Xəzər dənizinin dibində mürekkeb sualtı boru xətləri şəbəkəsi yaradılıb.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Yeni müqaviləyə əsasən SOCAR-in AÇG-deki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Həmçinin beynəlxalq tərəfdəş şirkətlər Azərbaycan Dövlət Neft Fondu na 3,6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürüb.

Müqavilənin uzadılması nəticəsində, 2019-cu il aprel ayının 19-da AÇG-nin işləməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihə - Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. Bu layihə həzirdə tək tərəfən hazırlanıb və enerji təhlükəsizliyinin təmin olunmasına ciddi faktora çevriləcək".

**SOCAR prezidenti Rövənəq Abdullayev:** "“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi olan qədim neft-qaz sənayesində yeni dövrün başlanğıcını qoydu. Kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyaların tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, AÇG yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin zonada cəmi 25 il ərzində nisbətən sadə bir platformada icra olunan İlkin Neft Layihəsindən nəhəng təmmiqyaslı işlənmə mərhələsinə keçilməsində və belə böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin müstəsnə rolü olub. Ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həc-

mində investisiya qoyulub".

**Neft sənayesi üzrə ekspert, “Neft” Araşdırmaçıları Mərkəzinin rəhbəri İlham Şaban:** "Bu müqavilə Azərbaycan iqtisadiyyatının böyük tənəzzüldən çıxaraq, inkişaf yoluna qədəm qoymasında müstəsnə rol oynayıb. Müqavilənin icrası nəticəsində əldə olunan neft gelirləri hesabına ölkədə iqtisadi geriləmə artımla əvəz olunub. Eyni zamanda infrastrukturun yenidən qurulması, bu sahədə böyük layihələrin həyata keçirilməsinə imkan yaradıb. "Əsrin müqaviləsi" Azərbaycanla dünya arasında əlaqələrin qurulması üçün bir körpü rolu oynayıb. Bu körpündə ilk növbədə həm ölkə daxilində, həm də xaricdə aktiv qurumlar və insanlar yaradıldı. Aktiv qurum deyənde mən Azərbaycan Dövlət Neft Şirkətini, aktiv insanlar deyəndə isə öz üzərində çalışıb müasir çağırışlara uyğun fealiyyət göstərməyi bacaran, müqavilənin icrası zamanı ölkəyə gelən xarici şirkətlərə öz xidmətlərini saatlı bilən insanları nəzərdə tuturam. Əlbəttə, heç də hamı belə bacarıqlara sahib deyil.

Dünyanın heç bir yerində əhalinin bütün təbəqələri eyni bacarıqlara sahib deyil. Buna görə də hökumətin vəzifəsidir ki, əhalinin belə təbəqələrinin ehtiyaclarını qarşılamalarına şərait yaratıb. Bu ildən etibarən hökumət bu istiqamətdə cəhdələr edir".

**I.Şabanın fikrincə, “Əs-**

rin müqaviləsi” olmasaydı, “Şahdəniz” açılsayıdı belə, oradan əldə olunan qazı Avropana çatdıracaq Cənub Qaz Dəhlizi de olmazdı: "Bu müqavilə bütövlükdə Xəzər regionunun dünyaya açılması həlledici rol oynadı. Müqavilə bu sahədə mülkiyətə rolunu oynadı. İndi Xəzərin neft hasil olunan

bütün sektorlarından neft dünya bazarına Bakı-Tiflis-Ceyhanlı çıxarılır. Eyni zamanda Azərbaycanın özünün də dünya ilə əsas bağlı bu kontrakt və onun araxasında gətirdiyi digər kontraktlar üzərindəndir. Bu gün qeyri-neft sektorunda hansısa sahənin neft sektoru qədər inkişaf etdiyini, ölkəmizi dünya ilə əlaqələndirdiyini söyləmək mümkün deyil".

□ **Dünya SAKIT,**  
“Yeni Müsavat”



## Azərbaycanın neft-qaz ehtiyatlarının həcmi nə qədərdir?

**İlham Şaban:** "4 milyard ton neft ehtiyatı həddindən artıq böyük rəqəmdir"

gün bir sərə internet saytlarında SOCAR-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə istinadla Azərbaycanda sübut edilmiş 4 milyard ton neft və 6 trilyon kubmetr qaz ehtiyatları olduğu barədə məlumat yayılıb. O, bu barədə hakim Yeni Azərbaycan Partiyasının ofisində energetika problemlərinə həsr olunmuş konfransda çıxış edərək bildirib. Sensasiya doğuran bu məlumat ekspertlərin təəccübənə səbəb olub, onlar Yusifzadənin sözlerini tezkib ediblər. Bu fikri contact.az saytına açıqlamasında izah eden X. Yusifzadə bildirib ki, Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 1,45 mlrd. ton təşkil edir. Daha 2 mlrd. ton kondensat neft proqnozlaşdırılan, hələ səbüt edilməmiş ehtiyatlardır. 3,5 mlrd. elə təxminən 4 mlrd.-dr.

Qaza gəlincə, ölkənin səbüt edilmiş ehtiyatları 2,6 trln. kubmetr təşkil edir, 3,3 trln. da proqnozlaşdırılan ehtiyatlardır, deyə o qeyd edib.

Neft Araşdırmaçıları Mərkəzinin rəhbəri İlham Şaban isə "Yeni Müsavat" açıqlamasında bildirib ki, Azərbaycanda yeni neft yatağı açılmayıb: "Ölkədə sonuncu neft yatağı "Azəri-Çıraq-Güneşli" yatağıdır, 1987-ci ildə tapılıb. Ondan sonra yeni neft yatağının açılmasına dair hansıa məlumat yoxdur. Ancaq qaz yataqları ilə bağlı kondensant yatağı açılıb. Bizdə sonuncu qaz yatağı 2013-cü ilin avqust ayında "Bulla"da 6 min metrlikdə yeni məhsuldar lay açıldı, qaz və kondensant istehsal olundu. Ondan başqa yeni qiymətləndirmə quyuları qazılıb, "Abşeron"da tapılan ehtiyatlar təsdiqlənilib. Bu ehtiyatların artımı ilə bağlı da bir məlumat yoxdur. Ona görə də 4 milyard ton neft ehtiyatı həddindən artıq böyük rəqəmdir".

İlham Şabanın sözlərinə görə, geoloqlar müxtəlif kateqoriyalara göre ehtiyatları qiymətləndirirlər və en real ehtiyat çıxarıla biləcək kəşfiyyat quyuları ilə qazılmış, təsdiq edilmiş ehtiyatlardır: "Bu günə qədər Azərbaycanda üç böyük qaz yatağı olub. Bunlar "Şahdəniz", "Abşeron" və "Ümid" yataqlarıdır. Onların ümumilikdə təsdiq edilmiş çıxarıla biləcək ehtiyati 1,5 trilyon kubmetrdən çoxdur. Kəşfiyyat quyuları qazıldıqca yerdə qalan hissə də öz təsdiqini tapacaq".

□ **Nargiz LİFTİYEVA,**  
“Yeni Müsavat”

**B**aki şəhərinin Baş planının hazırlanması etrafında müzakirələr hələ de davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məlumat yayılıb ki, proses plan-qrafikə uyğun gedir. Bu prosesin bütün iştirakçılarının əlaqələndirilməsi məqsədilə komitə tərəfindən formalasdırılmış qurumları işi qrupun növbəti iclası keçirilib.

Məlumat verilib ki, bu günədək 31 dövlət qurumunun şəhərin inkişafına dair təqdim etdiyi müxtəlif məlumatlar sistemləşdirilərək vahid baza şəklində formalasdırılıb və Baş plan üzrənəcə çalışan mütxəssislər qrupunun istifadəsinə verilib.

Daha sonra Bakının Baş planının hazırlanması üzrə keçirilmiş beynəlxalq tenderin qalibi "AS+P" şəhərsalma şirkətinin nümayəndəsi - layihə rəhbəri Frank Höf çıxış edərək Bakının inkişaf prioritetlərinə əsaslanaraq işlənmiş bir neçə şəhərsalma baxışları və həlləri ilə bağlı ilkin təklifləri müzakirə üçün təqdim edib.

Baş planın tapşırıldığı "AS+P" şirkəti haqqında məlumatlara gəlince ise mənbələrə görə, bu, qərargahı Almaniyadan Frankfurt şəhərində yerləşən, geniş beynəlxalq təcrübəyə malik olan aparıcı şəhərsalma və memarlıq şirkətidir. 1964-cü ildə təsis olunan "AS+P" şirkəti tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində 2000-dən çox layihə icra olunub. Şirkətin təcrübəsi Almaniyadan Münhen, Köln və Frankfurt, Misirin Qahira və İskenderiyə, həmçinin Sürix, Tiflis, Şanxay, Moskva, İstanbul və bir çox digər tanınmış şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonuna dək başa çatdırılması və sə-

# Abutalibovun batırıldığı Bakının Baş planını almanın 6 milyon dollara dircəldir

**Ekspert:** "Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar öz fikirlərini söyləsinlər"



nədən yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.

"Yeni Müsavat" a danişan ekspert Əzim Məsimov söyləyib ki, Bakının İndiye qədər 4 Baş planı olub: "Ümumilikdə, 1-ci Baş planı hazırlayırlar, 2-ci planı 1-cinin inkişafı nəzərdə tutulur. 3-cü Baş plan isə 2-cinin inkişafını təmin edir. Beləliklə, növbəti, ondan əvvəlkinin inkişafı əsasında qurulur. Bu ümumi prinsiplər dünya təcrübəsinə əsaslanır. Abutalibovun dövrün-

də İndiye qədər qüvvədə olan Baş plan kənarə qoyuldu və necə geldi tikintilər aparıldı. Sovet dövründə norma və tələblər başqa idi. İndi hazırlanın Baş plan isə tamamilə milli maraqlara və dünyəvi təcrübəyə uyğun şəkildə hazırlanmalıdır. Eləcə də bu Baş planda əvvəl buraxılmış nöqsanlar aradan qaldırılmışdır. Yeniliklər nəzərə almadan, ayrı-ayrı yerləri tikinti şirkətlərinə verdilər ki, köhne binaları söküb, yerində yenilərini tikin. Köhnenin yerində yeni bina tikilen zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Çünkü əvvəlki

binalarda, məsələn, 10 adam yaşayırırsa, onun yerində inşa edilən hündürmərtəbəli binada 100 adam yaşayacaq. Pulu düşünüb, bu cür layihələri icra edən zaman yolları, uşaqların oynaması üçün yerləri nəzəre almışdır. Normaya görə hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkilde yaşaya bilsin. İndi isə biz görür ki, uşaqlarımız tamamilə başqa cür böyüyürler. Torpaq yoxdur ki, uşaqlar oynaya bilsinlər. Hər bir uşaq öz evində oynayır, ona görə də bir-birilərinə düşmən kimi baxırlar. Bunun sosial əhəmiyyəti də var. Ancaq

bunları düşünən olmadı. Ona görə də yeni sosial problemlər əmələ gəldi. Bütün bunlar Baş planda öz həllini tapmalıdır. Sökülən binaların yerində böyük parklar salınmalıdır ki, həyətində yer olmayan binaların sakınları heç olmasa orada dincələ bilsinlər".

**Ekspert bildirib ki, hazırda Bakının böyük problemləri mövcuddur:** "Bu problemlərdən kanalizasiya sistemlərinin tələbə uyğun çekilib, yaradılması en əsaslarındandır. Məişət və yağış sularının axıdılması üçün kommunikasiya xətləri çəkilməlidir. Su, qaz, elektrik xətləri yeni tələblərə uyğunlaşdırılmalıdır. Digər en böyük problemlərdən biri də şəhərin çıxışı ilə bağlıdır. Hazırda Bakının çıxış problemi var. Şəhərdə hansısa bir hadisə baş verərsə, çıxış problemi böyük fəlakətə səbəb olur. Söhbət zəlzəle, hansısa digər bu kimi fəlakətlərə gedir. Şəhərdən çıxış çox çətindir. Bu məsələ həll olunmalıdır. Eyni zamanda insanların iş yerləri ilə təmin olunması da əsas sosial probleme daxildir. Bunun həlli yollarından biri turizmin inkişafıdır. Biz arzu edirik ki, Azərbaycana 3 milyon xa-

ri turist gəlsin. Halbuki en azından 20-30 milyon nəfər turisti qəbul etməyə qadır. Bu məsələ Bakıda həll olunmalıdır. Bunun üçün dəniz çimərlikləri bərpə olunmalı, müasir istirahət yerləri açılmalıdır. Bunların həmisi Baş planda da öz əksini tapmalıdır. Bakının unikal vəziyyətini nəzərə alaraq, küləyin istiqamətindən asılı olaraq, müxtəlif yerlərdə çimərliklər yaratmaq olar ki, şimal küləyi olduğu zaman cənubda, cənub küləyi olan zaman isə şimaldakı çimərliklər yaxşı işləyə bilsin. Bütün bunları nəzərə almaq lazımdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması da nəzərdə tutulmalıdır. Bundan əlavə, Qobustan zonasında 2-3 min hektarlıq böyük meşə sahəsi yaratmaq olar. Bu da kanalizasiya sularının temizlənməsi hesabına suvarıla bilər. Biz deyirik, ancaq orada kimlər iştirak edirlər, hansı təkliflər verirlər, bunu bilmirik. Baş planın hazırlanması etrafında danışırlar. Ancaq müzakirəyə çıxırmırlar bili ki, ortaya nə qoyurlar. Deyirlər ki, Baş planın əsas prioritetləri hazırdır və təqdim edilib. Yaxşı, bu nedən ibarətdir? Bu planı cəmiyyətin müzakirəsinə verməlidirlər ki, insanlar da öz fikirlərinin söyləsinlər və sabah ortaya çıxan layihə anormal olmasın".

□ ƏLİ RAİS,  
"Yeni Müsavat"


lərinin yerinə yetirilməsi baxımdan 55 dollar məqbul rəqəmdir".

**Deputat onu da vurğuladı ki, Milli Məclisin qəbul etdiyi yeni qaydalarla büdcənin neftdən asılılığı minimuma endirilib:** "Bu qaydalara əsasən büdcənin öz öhdəliklərini yerinə yetirməsi üçün neftin qiymətinin hansı həddə olması böyük əhəmiyyət daşıdır. İstənilən halda proqnoz baxımından yanaşsaq, müxtəlif rəqəmlər səsləndirmək mümkündür. Neftin qiymətinin formalaşması bu gün çox mürekkebdir, daha çox siyasi məsələdən, bölgədə gedən proseslərdən asılıdır. Ümumilikdə isə bütün istehlakçıları və istehsalçıları qane edən rəqəm neftin qiymətinin 55-60 dollar arasında olmalıdır. Ona görə də, büdcədə neftin 55 dollardan proqnozlaşdırılmasını məqbul sayıram".

**İqtisadçı ekspert Rəşad Həsənov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, neftin qiymətinin son dövrlər getdiyi məcraya baxsaq, hazırda çox riskli zonadadır:** "Son bir neçə gündə qiymətlər artıda da, artıq 2 gündür korreksiya prosesi gedir. Qiymətlər artıq ucuza maqdardır. Beynəlxalq təşkilatların proqnozlara baxsaq, fiskal sənəddə neftin qiymətinin 55 dollardan nəzərdə tutulması müəyyən qədər optimal hesab oluna bilər. Əksər beynəlxalq təşkilatlar 2019-cu ildə qiymətin azalacağını proqnozlaşdırır, lakin 55 dollardan yuxarı proqnoz

## Neftin 55 dollarlıq qiyməti 2020-ci il bütçəsinə komfort, yoxsa təhlükə vəd edir?

Deputat bu rəqəmi məqbul hesab edir, ekspert isə "2020-ci ildə neftin qiymətinin 55 dollardan aşağı düşməsi üçün kifayət qədər əsaslar var" deyir



büdcəsi hər cür risklərdən siğortalanmış olur".

İqtisadçı alim Vüqar Bayramov isə hesab edir ki, hökumət gələn ilin bütçəsində neftin qiymətini daha aşağı götürməliydi. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) neftin bütçədəki qiymətini 60 dollar götürdüyə halda, orta illik qiymət bundan yüksək olacaq, hökumətin gələn il üçün ehtiyatlı məvqə tutması təqdirəlayıq haldır. Bununla da gələn ilin dövlət

dirdi ki, hələ ki sənədlər Milli Məclisə daxil olmayıb: "Ancaq istənilən halda 55 dollar optimal rəqəmdir. Bu il üçün 60 dollar götürmüştək və ilin ötən dövrüne nəzər salsaq, neftin orta qiyməti 60 dollardan yuxarı oldu. Bu dövr ərzində baş verən proseslərə baxsaq, Səudiyyə Ərəbistanında baş verənlərin və digər hadisələrin ümumi gedisində fikir versək görərik ki, növbəti il üçün neftin qiymətinin 55 dol-

verilir. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə neftin qiymətinin 55 dollardan aşağı düşməsi üçün də kifayət qədər əsaslar var. Belə olan halda bütçənin icrası və Neft Fonduñun öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı müəyyən çətinliklər yaranıbilər".

**Ekspertin sözlərinə görə, Azərbaycanda neftin qiymətinin bütçəye birbaşa və dolayı təsirləri var:** "Birbaşa təsir ondan ibarətdir ki, neftin ucuzlaşması neft sektorundan daxil olan vergilərin həcmi azalmasına gətirib çıxarır. Bu da texminen 2,5 milyard manat etrafında olan bir göstəricidir, qiymətin aşağı düşməsi təxminən bütçənin 10 faizi icrasında çətinliklər yarada bilər. Bir də Neft Fonduñundan transferlərin həcmiñə təsir göstərə bilər. Təbii ki, Neft Fonduñun kifayət qədər ehtiyatları və transferləri həyata keçirə bilər. Ancaq Neft Fonduñun 2020-ci il bütçəsində kəsirin yaranmasına gətirib çıxarar. Necə ki, 2016-2017-ci illərdə ehtiyatların əriməsi prosesi baş vermişdi, 2020-ci ildə də bənzər risklər ortaya çıxa bilər. Ancaq ümumilikdə hesab edirəm ki, 2015-ci il bütçəsinin hazırlanması zamanı yol verilən nöqsanı nəzərə alsaq, 2020-ci il bütçəsinin hazırlanması zamanı hökumət nisbətən daha ehtiyatlı məvqə sərgiləməkdədir".

□ Nərgiz LİFTİYEVA  
"Yeni Müsavat"



Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

**Bu** gün Azərbaycan Ordusunun növbəti, 5 günlük genişmiy়ashlı təlimləri başa çatır. 10 minə yaxın şəxsi heyətin, yüzlər hərbi texnika və digər döyüş vahidlərinin cəlb oldunduğu təlimlər şübhə yox ki, bir daha işgalçı Ermənistana sülh prosesini əngəlləməyin hansı ağır bədəli ola biləcəyi haqda ciddi xəberdarlıqdır. Dağlıq Qarabağ konflikti ətrafında vəziyyət isə heç vaxt olmadığı qədər partlayış təhlükəsi həddinə gəlib. Bu da ilk növbədə rəsmi İrəvanın sülh prosesini mənasız edən mövqeyi ilə bir-başa bağdır.

Zaman-zaman vurğuladığımız kimi, atəşkəs uzun müddət böyük sülh anlaşmasına gətirmir, o zaman hərbi əməliyyatların bərpası qəçiləz olacaq. Azərbaycan və Ermənistən qoşunları arasında isə heç bir beynəlxalq sülhyaradıcı qüvvə dayanır, arada "bufer zona" mövcud deyil. Demək, müharibə üçün formal əngel belə qalmır.

Hazırkı təhlükəli durumun müsbət səmtə, yeni konstruktiv sülh danişqlarını mümkün edən mərcaya yönəlməsi, əlbəttə ki, müstəsna olaraq Ermənistən rəhbərliyindən asılıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyan Azerbaycanla sülhdə maraqlırsa, sülhü, müharibə istəyirsə, müharibəni alacaq. Paşinyan isə bir yandan sülh anlaşmasının Azerbaycan üçün də məqbul olmalı olduğunu deyir, o biri yandan, "Dağlıq Qarabağ Ermənistənidir, nöqtə" tipli təxribatçı açıqlamaları ilə özü-özünü təkzib edir.

**Hərçənd ABŞ-in ATƏT-in Minsk Qrupundakı və Azerbaycandakı sabiq səfiri Metyu Brayza səmimi** şəkildə inanır ki, Nikol Paşinyan həqiqətən de Azerbaycan prezidenti İlham Əliyevlə yekun sülh nizamlaması ilə bağlı anlaşma əldə eləmək istəyir. "Yeni Müsavat"ın məlumatına görə, bu barədə o, rusdilli Vesti.az portalına eksklüziv müsahibəsində bildirib. Lakin onun zənnincə, Paşinyan ölkə daxilində çətin dilemma qarşısında qalıb. "Paşinyan nizamlama prosesində irəli getmək istəyir, amma Azerbaycana doğru cəsarətli adımlar atmaq üçün həle özünün daxili siyasi qüvvələrini yeterince konsolidasiya edə bilməyib", - deyə keçmiş amerikalı həmsədr ehtimal edib.

Konsolidasiya isə nə vaxt reallaşacaq, bunu heç kim bilmir. Hələ ki Ermənistanda

eks proses gedir. Paşinyan komandasında qalmaqallı istefalar başlayıb. Bu da o anlama gəlir ki, baş nazir il yarıma öz komandasını qura bilməyib. Bunun nəticəsidir ki, iki gün önce Ermənistənin Milli Tehlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanyesyan istefa verdi və üstündən heç bir gün keçməmiş Ermənistənin polis rəisi Valleri Osipyan da vezifəsində uzaqlaşdırıldı. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sədri Hrav Tovmasyanın da səlahiyyətlərinin alınacağı bildirilir.

\*\*\*\*\*

Politoloq Elxan Şahinoğlu göre, hələ bu da Paşinyan hökumətində sonuncu istefa olmayacaq və istefaların sayı artırıqca baş nazirin mövqeləri zəifləyəcək. "İstefalar isə onunla bağlıdır ki, memurlar batmaqdə olan gəmidə Paşinyanla ciyin-ciylene dayanmaq istəmirler", - deyə o vurğulayıb.

Öz növbəsində politoloq Rasim Musabəyov mövzu etrafında Telegraf.com-a danişarkən deyib ki, Paşinyan ilkin dövrdə elitanın köhnə kadrları ilə müyyən razılaşmaya gəlib. Onun sözlərinə görə, Paşinyanın müdafiə naziri, xarici işlər, təhlükəsizlik xidmət rəisi və polis şefi köhnə kadrlar olub: "İndi o anlayır ki, reytinqi getdikcə aşağı düşür. O, impulsiv adamdır, kadrların qarşısında ele vəzifələr qoyur ki, köhnədən qalanlar da bunun mümkünsüz olduğunu ifadə edirlər. Paşinyan da heç kəsə quşaq asmayan tipdir, beyninə bir ideya gələndə ondan imtina etmir. Ona etiraz edənləri de sevmir. Əslində Paşinyan hökumətində müşahidə edilən indiki böhran qəçiləz idi. O, bu böhrandan necə çıxacaq, özü kimi avanturist siyasetçiləri yüksək vəzifələrə təyin edəcəkse, fikrimcə, özünün süqutunu daha da yaxınlaşdıracaq".

\*\*\*\*\*



Politoloq "Ermənistanda baş verən istefa və işdən çıxarmalar böhranın işaretləridir, yoxsa Paşinyan köhnə hakimiyətdən qalan kadrlarla üzülmüşmək qərarını verib" sualına cavabında bildirib ki, inqilabla iqtidara gələn komandanın özü ölkəni idarə etməkdə çətinlik çəkir. "Bir var, cavan və müyyəyen təcrübəsi olan insanlar, bir də var xülyalarla yaşıyan və dövlətin sükanını bu gün sağa, sabah sola döndərməye meylli şəxslər. İndi böhranın əvvəlidir və zamanla böhran dərinleşəcək. Paşinyan öz ətrafında olan insanların Ermənistəni düşdüyü vəziyyətdən çıxarmaq iqtidarında deyil", - deyə o vurğulayıb.

\*\*\*\*\*

Beləcə, əger Azerbaycan özünün hərbi gücünü, döyüş təcrübəsini durmadan artırmaqdadırsa, Ermənis-

rabağ ixtilafının dinc həlli yönündə heç bir ciddi addım atmayırlar. Yalnız miflik hərbi qələbənin "nəticələrini" rəsmiləşdirmək" tələbləri ilə çıxış edib və edirlər.

Azerbaycan isə heç vaxt buna razılıq verməyəcək. Birinci ona görə ki, müharibə hələ bitməyib - nəyi ki, bu yaxınlarda Nikol Paşinyan özü də etiraf edədi. İkinci isə Azerbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh danişqlarında ölkəmizin ərazi bütövülüyü heç vaxt müzakire mövzusu olmayıb, olmayıacaq. O da bəyan edilib ki, Azerbaycan ərazisində ikinci saxta erməni dövlətinin yaranmasına imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözləyir. Odur ki, işgalçi tərəf nə qədər tez daşı etəyindən töküb, konstruktiv mövqeyə köklənse, torpaqlarımızı azad etməyə başlasa, bir o qədər onun özü üçün yaxşı olar, cənubi böyük sülh sazişinin ölü açılar. Başqa yol, sadəcə, yoxdur...

\*\*\*\*\*

"Ermənistən ilkin mərhələdə 5 rayonu qaytarmalıdır". Bunu Almaniya parlamentinin deputati Helin Erim Sommer deyib. O, Nikol Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib. "Paşinyanın Qarabağ Ermənis-

Azerbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır.

Politoloqlara görə, Paşinyan hakimiyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt-üst edərək sülh prosesinə əngəl olur. Nikol Paşinyanın danişqlar masasındaki razılaşmaları pozması, onun "Qarabağ Ermənistənidir və nöqtə" bəyanları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur.

Ermənistən sülhü pozduğu təqdirdə rəsmi Bakı Beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lük ərazisinin işgal altındaki hissəsinə erməni silahlılarından təmizləyə bilər.

Təbii ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ'a dair 4 məlum qətnaməsinə, eləcə də digər mötəbər beynəlxalq təşkilatların Ermənistəni işgalçı kimi tənqidi qərar və qətnamələrini heç kim ləğv etməyib. Bu, elə Azerbaycanın müharibə hüququ deməkdir. BMT Nizamnaməsində də açıq mətnlə bildirilir ki, işğala məruz qalan ölkə istənilən üsulla öz ərazi bütövülüyünü bərpə etmək haqqına sahibdir...



## Qarabağ danişqlarına yeganə alternativ - müharibə qapıda

Azerbaycan hərbi gücü və döyüş təcrübəsini artırır, Ermənistən isə yeni siyasi silkələnmələrə doğru gedir; **sabiq amerikalı həmsədr: "Paşinyan çətin dilemma qarşısında qalıb..."**

ABŞ Federal Ehtiyat Sistemini (FED) Açıq Bazar Əmlayıtları Komitəsinin 17-18 sentyabrdə keçirilən iclası baza uçot dərəcəsinin 0,25 faiz azaldılması barədə qərarın qəbul olunması ilə başa çatıb. Qərara əsasən baza faiz dərəcəsi 2,5-2,75 faizdən 1,75-2 faizə salınıb.

Qeyd edək ki, bu, FED-in cari il ərzində uçot dərəcəsinin endirilməsi ilə bağlı ikinci qərarıdır. Bundan əvvəl qurum iyulun 31-də baza faiz dərəcəsinin 0,25 faiz bəndi aşağı salınmasına dair qərar qəbul etmişdi. Bu, son 10 ildə - 2008-2009-cu illerin maliyyə böhranından bəri ABŞ tənzimləyicisinin uçot dərəcəsi ilə bağlı ilk azalma qərari idi. Budefəki endirim qərarını FED-dən beynəlxalq vəziyyətin ABŞ iqtisadiyyatına dair proqnozlara təsiri və aşağı inflasiya səviyyəsi ilə əsaslandırıblar. Uçot dərəcəsini endirməklə yanaşı, FED ABŞ-da cari ildə gözlənilən Ümumi Daxili Məhsul artımı proqnozunu iyundakı 2,1 faizdən 2,2 faizə qaldırib.

**Gözləniləndiyi kimi, qurum qərarına ilk reaksiya, da-ha doğrusu, etiraz ABŞ prezidenti Donald Trampdan gəlib. O, twitter hesabında FED rəhbəri Cerom Pauell və komandasını kəskin təqdid edib:** "Cey Pauell və FED yene "iflasa uğradı". Nə cəsəret var, nə reallıq hissi, nə də uzaqqörəlik! Dəhşətli kommunikator!"

Xatırladaq ki, Tramp ötən ildən başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriliyi barədə çıxışlar edir, özünün twitter hesabından FED-e təkliflər yazırırdı. FED-in iyuldakı iclası ərefəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyəde alınmasının gərek-

# Okeanın o tayindan verilən qərar- Bakı ucuz dollar gözləmir

**Vüqar Bayramov: "Ağ Ev ucuz dollar istəyir, amma..."**



diyini açıqlamışdı. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qane edir. Buna görə de 0,25 faizlik endirimdən narazı qalmışdı: "Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddəti və aqressiv azaldılması qərarını eşitmək istəyirdi".

ABŞ prezidentinin açıqlaması göstərir ki, Trampa FED arasında gərginlik açıq müstəviye keçib. Hətta Tramp bir neçə dəfə Cerom Pauelli FED rəhbərliyindən uzaqlaşdıracaqına işare vurub. ABŞ hüquqşunasları isə prezidentin əlinde belə imkanların olmadığını bildirlərlər. Tramp yalnız vəzifədə qalma müddəti bitdiyi zaman Pauellin səlahiyyət müddətini uzatmaya bilər. C.Pauellin 2018-ci ildə vəzifəsinin icrasına başladığını nəzərə alsaq, bu imkan yalnız 2023-cü ildə yaranacaq. O zaman qədərsə Tramp bu səlahiyyətə malik olmaq üçün yeniden ABŞ prezidenti seçilməlidir.

Onu da bildirək ki, FED-in qərarı dünya fond birjalarında her hansı dəyişikliyə sebəb olmayıb. Məsələ burasındadır ki, demək olar ki, bütün analitik mərkəzler bu qərari proqnozlaşdırılmış, bazarlar həmin proqnoza uyğunlaşmışdı.

**ABŞ tənzimləyicisinin qə-**

rarını şərh edən iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkışaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Ağ Ev FED arasında dolların məzənnəsi ilə bağlı ciddi fikir ayrılığı var: "Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Bunun nəticə etibarilə ABŞ-in ixrac imkanlarını genişləndirəcəyi düşünülür. Buna görə de prezident Tramp mütəmadi olaraq uçot dərəcəsinin salınmasının əhəmiyyəti ilə bağlı tətbiqlər paylaşırlar. FED-in son qərarlarının bir səbəbi Ağ Evdən gələn təzyiqlərdirsə, digər müüm səbəb başqa mərkezi bankların uçot dərəcələrini en aşağı həddə endirməsidir. Bildiyiniz kimi, hətta Avropa Mərkəzi Bankının uçot dərəcəsi mənfidir. Bu da son nəticədə ABŞ-in ixrac məhsullarının dəyərinin yüksəlməsinə səbəb olur. Buna görə de FED uçot dərəcəsinini endirib".

**Mərkəz rəhbərinin fikrincə, FED-in qərarı dolların məzənnəsində ciddi azalmaya getirib çıxarmayacaq:** "Trampin gözəldiyi ucuz dollar hələlik real deyil. Çünkü bir tərəfdən ABŞ iqtisadiyyatının makroiqtisadi göstəriciləri zəmin yaratır. Digər tərəfdən, səbət valyutalarının məzənnələrində volatilik yüksəkdir. Tramp strateji olaraq dolların məzənnəsini ucuzlaşdırmaq siyaseti yürütür. Amma yanın müddəti dövrde biz ciddi ucuzlaşma gözləmirik. Əgər FED uçot dərəcəsinin aşağı salınması qərarlarını ardıcıl qəbul edərsə, müyyən müddətən sonra ucuzlaşma baş verə bilər. Söhbət səbət valyutalarına qarşı olan məzənnən gedir. İnkışaf etməkdə olan ölkələrin valyutalarına münasibətdə məzənnənin deyişməsinə bu qərarlar təsir göstərmir. Bu baxımdan, FED-in növbəti qərarlarını dolların məzənnəsinə təsir edəcək en müüm amil kimi qiymətləndirmək mümkün dür".

**İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, qərar gözlənilən idi. Ekspert bildirir ki, FED-in sonuncu qərarı ilə bağlı qurumun rəhbəri keçirdiyi mətbuat konfransında qeyd edib ki, baza faiz dərəcəsinin hər cür azaldılması davamlı xarakter daşıya bilər:** "Lakin bir nüansı qeyd edim ki, FES-in iyul iclasının nəticəsi olaraq uçot dərəcəsini aşağı salması dollara təsir etmədi. Yəni bundan əvvəlki qərar nəticəsində ABŞ valyutası ucuz-

laşmadı. Bu isə çox təhlükeli siqnal hesab olundu. Belə ki, hər hansı bir mərkezi bank tərefindən uçot dərəcəsi azaldırsa, bunda məqsəd milli valyutanın dəyərini yumşaltmaqdan ibarətdir. Ve bu yolla yerli istehsal məhsulları ixracını stimullaşdırmaq siyasetinə dəstek verilir. Uçot dərəcəsinin endirilməsinin iqtisadi mahiyəti məhz bundan ibarətdir. FED-in iyul qərərandan sonra dolların ucuzlaşmamasını şərtləndirən əsas məqam isə ondan ibaret oldu ki, qlobal iqtisadiyyatda mövcud vəziyyət gərgindir. FED-in iyulda faiz dərəcəsini aşağı salmaqdə məqsədi dolların məzənnəsini yumşaltmaqdan ibarət idisə də, iqtisadi cəhətdən bu, baş vermedi. O səbəbdən ki, yalnız FED deyil, həm də başqa bir çox ölkələrin mərkezi bankları tərefindən də eyni adımla atılmaqdadır. Yəni başqa sözə desəm, digər ölkələrdə də uçot dərəcəsinin aşağı salınması ABŞ dollarının ucuzlaşmasının - FED-in faiz siyasetindəki son iki dönüşünün təsir ve təzyiqlərinin qarşısını alır və görünür, almanın da davam edəcəkdir".

□ **Dünya SAKIT,**  
"Yeni Müsavat"

## AKP-nin "ışığı" sönür, yoxsa...

Politoloqlar düşünür ki, xarizmatik Ərdoğan faktoru hakim partyanın parçalanmasının qarşısını alacaq

**T**ürkiyədə hakim Ədalət və İnkışaf Partiyasında (AKP) "yarpaq tökümü" davam edir. Belə ki, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun arxasında onun "sağ qolu" hesab edilən Musa Arat da AKP-dən istəfa verib.

**Siyasi partyanın yarana biləcəyini zənn edir:** "AKP-nin quaucularından bir neçə nəfər ayrılb, ayrıca partiya qurmaq istəyirlər. Ən azından iki partyanın qurulacağı anonsları verilib. Birini keçmiş prezident Abdulla Güllə sabiq iqtisadiyyat naziri bir yerde quracaq. Digər partiyani isə keçmiş baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu quracaq. Hər iki partiya AKP-dən səs qoparmağla ümidiidir. Amma məsələ burasındadır ki, Türkiyədə seçkilərə 4 ilə yaxın vaxt var. O vaxta qədər bunlar çalışacaqlar ki, ümumiyyətə, AKP-nin mövqeləri zəifləsin. Mən deməzdəm ki, yeni partiyaların yaranması fonunda AKP parçalanacaq.

Türkiyədəki bu proseslər barədə ekspertlərin en müxtəlif fikirləri var. Çoxları bu istefaların hakim partiyaya o qədər də ciddi zərəbə vurmayaqacını düşünür. Amma bununla belə, yaranacaq yeni partiyaların AKP-dən elektorat qazanacağını güman edənlər də az deyil.

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qardaş ölkədə yeni iki

Çünki ortada Ərdoğan faktoru var. O, AKP-nin parçalanmasını qarşısını alacaq. Ərdoğan çox xarizmatik figurdur. Nə qədər seçkilərdə səs itirə də, həm partiyasının, həm də prezidentliyinin hakim funksiyasını qoruyur. Onun böyük itkilerle üzləşcəyini düşünürüm. Ola bilər ki, kimlərse yeni partyalara qoşulsunlar. Belə baxanda Abdulla Güllə sabiq iqtisadiyyat naziri bir yerde quracaq. Digər partiyani isə keçmiş baş nazir və xarici işlər naziri Əhməd Davudoğlu da, Əli Babacan da keçmişdə siyasetdə qazandıqları uğurlara görə Ərdoğana minnətdar olmalıdır. Ərdoğan olmasayıd, onların heç biri bu vəzifələri tutmayacaqdı. Çox təessüf ki, onlar bunu nəzəre almadılar. Digər tərəfdən, belə götürəndə Əhməd Davudoğlunun nə baş nazir olanda, nə də xarici işlər naziri olanda elə də bir ciddi uğurları yoxdur. Əksinə, Suriya müna-

qişesi başlayanda və Türkiye bu proseslərə qoşulanda Əhməd Davudoğlunun səhvləri haqqında müyyən fikirlər formalaşıb".

**Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli AKP-nin dayaqlarının sarsılığını bildirdi:** "AKP-də indi müşahidə olunan istəfa prosesinin ilkin simptomları mart seçkilərində ortaya çıxmışdır. Seçici artıq AKP əsası idarəetməni sorğulamağa başladı. Bunun da əsas səbəbi sırf Suriya siyasetində baş verən səhvlər idi. Onun da ardınca davam edən qəçqin böhranı, Avropa Birliyi + ABŞ arasında yaşanan olaylar və nəticədə ortaya çıxan iqtisadi böhran AKP-nin təməllərini sarsıtdı. 9 milyonluq bir auditoriyaya malik, sağ-mərkəzçi partiya sağdan MHP-nin də ortaqlığını el-



yasi cameədə isə AKP daxilində üzvlərdən başqa Davudoğlunun yanında yer alacaq kimse yoxdur. Bu istəfələrə görə Ərdoğan kimi illərin siyasetçisi yəqin ki, gedışatı dəyişdirmək üçün həlledici addım atacaq. Hətta onun rəhbərliyi ilə yeni bir partianın inşası da mümkündür. Çünkü AKP-nin problemləri təkcə Davudoğlu ilə bitmir. Sabiq "Rifah"çılar, Güllə tərəfdarları da bu prosesi sürətləndirəcək. O baxımdan güclü strateji zəkaya malik olan Ərdoğandan fərqli siyasi kurs və yönetim şəkli gözləmek olar".

□ **Cavansir ABBASLI,**  
"Yeni Müsavat"

"Bu yazını AXCP sədrinin müavini Fuad Qəhrəmanının qızı kimi yox, bir insan kimi yazarım. İçində böyüdüyüm qorxulu bir ailədə böyümek, insanın içiñ tarif olunmaz duygular yükleyir. Bir də onu bilirom ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınamacam, "çünki o sənin atandır", çünki atam olan adamı, anamın barmaqlarını sindirdiğü xatirələri bağışlamayım. Çünkü o, evə çörək gətirib, məni böyüdüb filan".

Bu sözləri AXCP sədrinin müavini Fuad Qəhrəmanının qızı Selcan Yağmur sosial şəbəkədə yaziib. O daha sonra bunları qeyd edib: "Mənəc, Azərbaycan siyasetində yetərlər bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunaldarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanının da evində qızının dizini, arvadının barmaqlarını sindran, şiddetin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə ele gelir ki, sosial bordur, mənim şəksi ailəvi problemim yox.

Anamın boşanma çabalarının qarşısını müyyəyen əlaqələri sayesində, yüz cür təhdidlə, şantaşla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühiti olması; şiddetin ağıl almaz və kreativ dozu; anamın və bacının bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, "Facebookda mənimle şəkil yayan" deyə gələn tamam ayrı katəqoriyadakı zorakılıq dalğası... - bunlar bir siyasetçinin ailəsi barədə bilinmeli olan şeylərdir".



# QIZI FUAD QƏHRƏMANLIDAN İMTİNƏ ETDİ-ŞOK SƏBƏBLƏR

**Selcan Yağmur:** "Onun evində qızının dizini, arvadının barmaqlarını sindran, şiddetin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək..."



F.Qəhrəmanının qızı yazar: "Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın ol-

maqla, susub siyasi prosesi düşnüb, boşanaraq Qəhrəmanlığın reputasiyasını korlamamaq-

la bağlı gözel məsləhətlər verib-lər, anamın adını psixi xəstəyə qədər çıxarıblar".

**Qız qeyd edir ki, AXCP sədiri də problemdən xəbərdardır:** "Əli Kərimli anamı başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?" Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırı desin ki, "az çörəyini verir? Sus otur da".

deyir ki, o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxişi edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlıni evimizə göndərir, həyatımızı bir gün daha qorxu filmində çevirirlər".

**Selcan Yağmur qeyd edir ki, 2009-dan bəri bu cür tükür-pərdən durum davam edir:** "Hər gün, hər gün şiddet, qan, təhdidlər, sinan sümükler... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadakı iyrənc əməllərinə göz

mam olaraq qalardı. Amma bu, fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddet tətbiq edən, qızının dizini sindirib sonra "anan danışmasayıd, mən belə əsəbi olmazdım" deyə heç bir şəkildə peşmançılıq yaşamanı, hələ ailəsindən kənardə necə iyrənc əməllərə imza atmış bir adamın adı mənim adımin üzərində ola bilməz. "Fuad Qəhrəmanının qızı" kimi anılmaq istəmirəm, direşib məni "Qəhrəmanlı" çağrımalarını da istəmirəm".

# AŞURA DONORLUĞUNUN ACI REALLIĞI- QANINDA VIRUS OLAN YÜZLƏRLƏ INSAN VAR...

Rəqəmlər ildən-ilə artır, ekspertlər həyəcan təbili çalışır

**S**əhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könülli qan veren 169 nəfərdə virus aşkarlanıb. HIV/2 (QİCS) virusu aşkarlanmayıb, 44 nəfərdə HbsAg (hepatit B), 76 nəfərdə HCV (hepatit C), 49 nəfərdə isə sıfırlı olunub. Virus aşkar olunan nümunələr istifadədən konarlaşıdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

"Yeni Müsavat" xatırladır ki, ötən il Aşura gündündə keçirilən qanvermə aksiyasında da neticələr ürəkaçan deyildi. Keçən il qan veren 5539 nəferin birində QiÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sıfırlı olaraq aşkarlanmışdı.

**Tanınmış həkim Zülfüqar Yusifov** "Yeni Müsavat" aqılaşmasında bildirdi ki, bu, təkcə Azərbaycanın yox, dünya səhiyyəsinin problemləridir. Onun sözlərinə görə, bu viruslar çox yayılıb və son zamanlar onların aşkarlanması üssülləri təkmilləşib: "Dünya əhalisinin 2 faizi ya-xını bu viruslara yoluxub. Müxtəlif ölkələrdəki sosial vəziyyətdən asılı olaraq, virusa yoluxma halları da müxtəlifdir. İnkışafı aşağı olan ölkələrdə yayılma daha yüksəkdir. Bütün xəstəliklərin zamanında aşkarlanması müali-

cə baxımından əhəmiyyətliidir. Bele bir misal var: ən yaxşı müalicə xəstələnməməkdir. Təessüf ki, hər zaman buna nail olunmur. Virus patologiyaları uzun müddət heç bir eləmətə özünü göstərməyə bilər. İnsanda heç bir siqnal yoxdur, buna necə müyyəyen etmek olar?"

**Z.Yusifov bildirdi ki, mütemadi screeninq yoxlamalar olmalıdır.** Onun sözlərinə görə, yüksətəndən öz üzərinə düşür: "Vətəndaş maariflənməlidir. Tək maariflənmə yetərlidir. Lازım olan dövlət programları, lazımi dövlət proqramlarının layihələri var. Siqorta məsələsi ilk sırada dayanır. Dünənda bu kimi hadisələri irəli aparan təkcə viruslardan qorunmaq üçün la-zımi tədbirlər barədə də danışdı. Dedi ki, tibbi prosedurlara gedən insanlar diqqətlə olmalıdır. Evdə iynə vurdurma halları,



gücü ilə aparılır. Siqorta iqtisadi olaraq hesablaşır ki, 40 yaşında insanı yoxlayanda müyyəyen problemlər aşkarlanırsa, ortaya çıxan probleme X vəsait xərcənəcək. Bu müayinə 50 yaşında aparılarda isə müalicəye X+ xərc tələb edilir".

**Müsahibimiz eyni zamanda hepatit və digər qanla yoluxan viruslardan qorunmaq üçün la-zımi tədbirlər barədə də danışdı.** Dedi ki, tibbi prosedurlara gedən insanlar diqqətlə olmalıdır. Evdə iynə vurdurma halları,

eləcə də cinsi yoluxma halları nəzərdən qaçırılmamalıdır: "Bu məsələdə təbii ki, immun sisteminin əhəmiyyətini nəzərə almalıyıq. Virusa yoluxan hər kəs xəstə olmur. Bu xəstəliklərin in-kubasiya dövrü 6 həftədən 6 aya qədər davam edir və orqanizmdə yuva qurur. Gündəlik həyatımızda birdefəlik alətlər-dən, tibb müəssisələrində strel-i-zasiya alətlərindən, cinsi müna-sibətlər zamanı isə qoruyucu va-sitələrdən istifadə olunmalıdır. İlk növbədə 6 aydan bir labora-

deyir ki, o evdə Fuadi saymırlar" başlıqlı motivasiya çıxişi edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlıni evimizə göndərir, həyatımızı bir gün daha qorxu filmində çevirirlər".

**Bəs hər arzulayan şəxs donor ola bilərmi?** "Qan və onun komponentlərinin donorluğu haqqında" qanunda göstərilir ki, anemiyali xəstələr, şəkərlə di-

Bildirilir ki, Selcan Yağmur bir neçə gün əvvəl ali təhsil almaq üçün Niderlanda gedib.

**F. Qəhrəmanlı isə iddia edib ki, qızının facebook profili oğurlanıb.**

**F. Qəhrəmanının həyat yoldaşı Zümrüd Yağmur açıqlama verməyəcəyini bildirib:** "Məni bu problemlərlə rahatsız etməyin. Bundan əvvəl yazmışdım ki, romanım bitib. Niyə o zaman daha qlobal məsələlərlə maraqlanmadınız?! Qızıma heç kim təzyiq edə bilməz. Mən onun arxasındayam. Yəqin ki, yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək".

abet xəstələri, pirsinq, tatu, ya-xud xırda əməliyyat keçirən şəxslər, hətta bir neçə ay əvvəl xaricdə olan şəxslər belə donor ola bilməz. Bundan başqa, qanın hansısa xəstəlik çıxan in-sanın adı "qara siyahi" ya salınır və həmin şəxs heç vaxt donor ola bilməz. Ümumiyyətlə, hər donordan maksimum 400 ml qan götürüle bilər. Götürülən qan sekkiz saatdan sonra, qan kürəciklərinin hamisi isə bir aydan sonra bərpə olunur. Qadınlar il ərzində 4 dəfə, kişi isə 5 dəfə donor ola bilər. Mütəmadi şəkildə donorluq edən şəxslər-də ürek qan-damar xəstəlikleri, hipertoniya və digər xəstəliklərin rast gəlmə riskləri digerlərinə nisbətən 5-10 dəfə aşağı olur.

**Şəxs qəsdən öz xəstəliyini gizlətdikdə və bu hərəkətin nəticəsində resipiyentin (qan köçürülen şəxsin) sağlığında pol-zuntular, dəyişikliklər əmələ gələrsə, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyır.**

Donorlar tibbi müayinədən keçidkləri və qan, onun kompon-entlərini verdikləri gün mülkiyyət formasından asılı olmaya-qərəbli işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əmək haqqı saxlanılmaqla işden azad olunurlar. Donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusuna ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.

□ **Sevinc TELMANQIZI,**  
"Yeni Müsavat"

**Ö**tən şənbə günü Səudiyyə Ərəbistanı-na məxsus neft terminalının vurulması ilə başlayan gərginlik davam edir. Sentyabrın 18-də Səudiyyə Ərəbistanı hökuməti hücumaya görə İranı ittihəm edib. Səudiyyə Ərəbistanı Müdafia Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Türki Əl-Maliki keçirdiyi mətbuat konfransında "Abqaiq" neft terminalına hücumla bağlı detalları açıqlayıb.

Sözcü deyib ki, terminallara hücumda istifadə olunan 18 pi-lotsuz aparat ve 7 rakət və pilot-suz uçan aparatları İranda istehsal olunub. Türki Əl-Maliki rakət və dronların şimaldan İran tərəfdən göndərildiyini deyib. O, daha detallı məlumatın istintaq bitdikdən sonra məlum olacağını bildirib.

İran tərəfi isə bu iddiaları tekzib edir. Tehran rəsmiləri metbuat konfransında nümayış olunan rakət və PUA qalıqlarının istenilen ölkəyə aid ola biləcəyi deyib. İran prezidenti Həsən Ruhani isə ABŞ və müttəfiqlərinin yalan ittihamlarla İrana qarşı hərbi əməliyyatlar başlamaq istədiyini bildirib. Ruhani deyib ki, İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanması istəmir. Və əlavə edib ki, hücum olarsa, İran milli maraqlarını müdafiə qoruyacaq.

Qeyd edək ki, hələlik istintaq başa çatmasa da, ABŞ rəsmiləri də hücumaya görə İranı ittihəm edir. Tramp bu hücumaya görə cavab zərbəsinin hər an endirilə biləcəyini deyib. Sentyabrın 18-də Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın şimalındaki Əlbukamal rayonunu bombalayıb. Bu barədə Britaniyanın "Independent" qəzeti ərəb redaksiyası məlumat yayıb. Qəzeti iddiasına görə, təyyarələr Əlbukamalda yerləşən İrana bağlı silahlı qrupları bombalayıb, ölü və yaralıları olduğunu, silah anbarının partladığı bildirilir.

İddiaları görə, hava zərbələri ötən həftə "Abqaiq" neft terminalına hücumun həyata keçirildiyi nöqtə vurulub. Qərb mənbələri qəzətə bildirib ki, ötən həftə baş verən hücumların məhz Əlbukamaldan həyata keçirildiyi ehtimal olunur. Bu bölgədə "Feylək əl-Quds" silahlı qrupuna aid rakət batareyaları və anbarları var.

Qeyd edək ki, Suriya İnsan Haqları Müşahidə Evi (SOHR) məlumat yayıb ki, sentyabrın 18-də sehər saatlarında hansı ölkəyə məxsus olduğu müəyyən edilməyən təyyarələrin Əlbukamal bölgəsini bombalayıb. Müşahidələr bu hücumları neft terminallarına hücumu cavab reaksiyasına kimi qiymətləndirir. Həvəz zərbələri həm də regionda toqquşmanın real olduğunu göstərir. Üstəlik, Səudiyyə təyyarələri Suriya ərazisini bombardadığı vaxt İranın rakət qüvvələri həyəcan sinyalı ilə hazır vəziyyətə getirilib. Bu arada İsrail mediası İranın Yaxın Şərqdəki hərbi əməliyyatlarına rəhbərlik edən "Quds Brigadası"nın komandanı, general Qasim Süleymaninin sentyabrın 16-də Bağdadda səfər etdiyi və burada "Həşd-Şabi" komandanları Faleh Fəyyaz, Hadi Əl-Amiri, Əbu Mehdi Əl-Muhəndis və keçmiş baş nazir Nuri Əl-Maliki ilə görüşdüyü haqqda xəber yazıb. İddia olunur ki, bu

# İranda müharibə başlasa,

# daha harallara od düşəcək?

Səudiyyə Ərəbistanı Suriyada İran bazalarını vurdu, müharibə olarsa, hansı ölkələr zərbə altında qala bilər?



görüşdə İsrailin İraq, Suriya və digər ölkələrdə müqavimət qüvvələrinə hücumlarına qarşı cavab zərbələri endirilməsi müzakirə olunub.

Belə görünür ki, artı toqquşmanı hər iki tərəf gözləyir və buna görə hazırlıq həyata keçirir. Əlbətə, rəqiblərin İrana bir-başa zərbe endirəcəyi və ya

Tehranın regiondakı dəstək güclərini vuracağı məlum deyil.

Əlbukamal həcum onu göstərir ki, Səudiyyə Ərəbistanı İranla qarışdırma yirmək istəmir.

Lakin o da aydınır ki, bu zərbələr davamlı olarsa, Tehran qarşılıq verəcək və bu da hər an regionda müharibəni alovlandırma bilər. Bu arada, Yəmən ordusu da

açıqlama yayaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliliklərinə məxsus strateji hədəfləri müəyyən etdiyi hər an zərbə endirməye hazır olduğunu bəyan edib.

Yəni Yaxın Şərq "çəlləyinə qıçılın düşməsi" təhlükəsi çox yüksəkdir.

Qərb mediasının yazdığını

göre, Vaşington Səudiyyə Ərə-

bistanını İrana zərbe endirməyə

həvəsləndirirə də, Ər-Riyad tə-

başına bu riskə getmək istəmir.

Səudiyyə Ərəbistanı, daha əv-

vəl İsrail də İrana ABŞ-in zərbə-

lər endirməsini istəmir. Çünkü

ABŞ olmasa, bu ölkələrin savaşı

daha böyük risk doğura bilər. Ancaq məsələ ondadır ki, bu risk amerikalılar üçün də var. Bu səbəbdən də Vaşington hələlik iqtisadi-siyasi təzyiq variantına əl atır. Lakin proseslərin gedisi toqquşma riskini günü-gündən artırır.

İran 1,648 milyon kv.km ərazi ilə çox geniş və mürekkeb ərazi quruluşu olan ölkədir. Cənubda və qərbdə dənizlərlə əhatə olunan İranın ərazisinin genişliyi hərbi əməliyyat riskli edir. Bu səbəbdən də ekspertlər İranın mühüm obyektlərinin aviasiya və artilleriya ilə vurula biləcəyini qeyd edir. Və təbii ki, hər dəfə İran'a qarşı hərbi müdaxilə mövzusu gündəmə gələndə aktual bir sual ortaya çıxır: ABŞ İranı hansı ölkə üzərindən vuracaq?

Hazırda faktiki olaraq İranın dördüncü tərəfində ABŞ hərbi bazaları yerləşir. Türkiye, İraq, Küveyt, Bəhreyn, Ər-Riyad, Səudiyyə Ərəbistanı, Omandə rəsmi şəkildə mövcud olan ABŞ hərbi bazaları var. Bundan başqa, Hind okeanında ABŞ qüvvələri mövcuddur. Ancaq İranın digər qonşularında da bu ölkəyə hücum zamanı istifadə edilə biləcək potensial zərbə nöqtələri də var.

Yeri gəlmişkən, ötən ilin payızında ABŞ prezyidentinin milli

təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərində esas məqsəd bölgə dövlətlərinə Vaşingtonun İranla bağlı mövqeyini bildirmək idi. Hər halda ekspertlər belə düşünürdülər.

Aydın məsələdir ki, İranla böyük sərhəd xəttinə malik və eyni zamanda bu ölkə ilə etnik və dini bağlılığı olan Azərbaycan İranda müharibə istəmir. Çünkü müharibənin getirdiyi zərərlərlə yanaşı, Azərbaycana kütləvi qəzaqın axını və o təyada çoxlu sayıda soydaşımızın ölümü bu tərəfə de təsirsiz tökülməyəcək.

Diger tərəfdən, Azərbaycan öz ərazilərindən İran'a qarşı istifadə üçün icazə verib, savaşın və zərbələrin riskini ala bilməz. Bu baxımdan Bakının bu plana "yox" dediyi aydındır. Gürcüstanın isə İranla birbaşa sərhədi yoxdur. Azərbaycan və Ermənistən həvəzini dəhlizi vermediyi təqdirdir. Gürcüstən ərazilərindən istifadənin bir faydası ola bilməz.

Rusiymanın hərbi bazalarının yerləşdiyi Ermənistən İran'a həcum üçün koridor verəcəyi inandırıcı deyil. İranın digər şimal sərhədində Orta Asiya ölkəsi Türkmenistan yerləşir. Ancaq bu ölkədə ABŞ-in təsdiqlənmiş hərbi mövcudluğu yoxdur, eyni zamanda Aşqabadın adı İrana

qarşı hücumda hallanmayıb.

Sırada olan növbəti ölkə Əfqanistandır. 2001-ci ildə ABŞ ordusu tərəfindən işğal olunan Əfqanistanda hazırda resmi rəqəmlərə görə, 14 min ABŞ hərbçisi mövcuddur. Kabil, Qəndəhar, Məzəri-Şerif, Barqam kim miərəzilərdəki aviasiya bazalarında ABŞ ordusunun aviasiya və rakət sistemleri mövcuddur. Yəni Əfqanistanda bu mənada ABŞ-in elindədir.

İranın dəha bir böyük qonşusu Pakistandır. İmran Xanın baş nazır seçilməsindən sonra Tehran-İslamabad əlaqələrində isti-ləşmə meyilləri açıq şəkildə özünü göstərə də, Pakistanın Tehrən üçün elverişli ortaq olacağını demək cətdindir. Ancaq Pakistanın eyni zamanda ABŞ-la münəsibətləri de xeyli dərəcəde soyudur. İndiki şəhərlərde Pakistanın öz ərazilərindən ABŞ-in İran'a qarşı istifadəsinə icaza verməsi az inandırıcıdır.

İranın qərb sərhədində qonşusu Türkiyədir. Türkiyədə ABŞ-in hərbi varlığı olsa da, Ankara'dan da öz ərazisindən İran'a qarşı istifadəyə icazə vermesi inandırıcı deyil. İranın digər qərb qonşusu İraqdır. Hazırda rəsmi olaraq İraqda 5000 ABŞ hərbçisi var. Ancaq Bağdadın öz ərazisindən İran'a qarşı istifadəyə icazə verəcəyi real görünümür. Çünkü hətta hökumət versə belə, İraq siyasetində və ordusunda böyük sayda İran təsiri var.

Qeyd edək ki, ABŞ-in hazırladı regionda 70 və 120 min arasında hərbi qüvvəsinin olduğu güman edilir. Yaxın Şərq regionu ABŞ ordusunun Mərkəzi Qüvvələr Komandanlığı, başqa adla SETCOM ərazisine daxildir. Fars körək, Oman dənizi, Qırmızı dəniz və Hind okeanında təxminən 20 milyon kv.km əraziye nəzarət edən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması İranın "bir addımlığında", Bəhreyn dövlətində yerləşir. 5-ci donanmada 20 minə yaxın hərbi qulluqçu və 20 döyüş gəmisi xidmət edir.

İraqın cənubunda, Fars kör-

əzi sahilərində yerləşən Küveytdə bir neçə ABŞ hərbi bazaşı mövcuddur. Bunlardan ən məşhur Əhmed əl-Cabir hərbi hava bazasıdır. Hansı ki, amerikalılar bu bazadan İraqa qarşı müharibədə geniş şəkildə istifadə edib.

Körəzin ən sakit ölkəsi Omandə "ərəb baharı" prosesində texminən 26 min ABŞ hərbçi yerləşirdi. Səudiyyə Ərəbistanında isə paytaxt Ər-Riyad yaxınlığında ABŞ hərbi bazasında hələ də 5 minə yaxın amerikalı hərbi və təyyara mövcudur. Bəhər-nin Dubay emirliyi və eyniadlı şəhərində də ABŞ hərbi bazası və "nimts" sinfinə aid avia-daşıyıcıları var. Qətərdə yerləşən Əl-Udeydi hərbi hava bazasında isə 13 min hərbi xidmət edir. ABŞ ordusunun regiondakı ən böyük aviabazasına bir neçə gün əvvəl nüvə bombası daşıyan 4 ədəd B-52 bombardmançıları yerləşdirilib.

Əger ABŞ İranə zərbələr endirərsə, qeyd olunan ölkələr həm həcum nöqtələri, həm də birbaşa hədəfə çevrilə bilər. Yeri gəlmışkən, ötən ay İran parlamentinin sedri, ölkə siyasetinin nüfuzlu şəxslərindən biri olan Əli Laricani deyib ki, əger İran hücum olarsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbi bazalarını hədəfə alacaq.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq ABŞ hərbi mövcudluq yoxdur. Rəsmi Bakı dəfələrə bəyan edib ki, öz ərazilərindən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub.

Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrinin komandanı Əbu Mehdi Əl-Muhəndis İraqda onların hərbi bazalarını vuran dronların Azərbaycandan göndərildiyini iddia etə də, bu məlumat tezki olunub. Azərbaycan İranla sərhədən 3-cü ölkəyə qarşı istifadəye icazə verməyəcək. Ötən ay İraq "Həşd-Şabi" qüvvələrin

**Cümə səhbətləri**

**B**ismillahir-Rahman-Rahim!  
Allaha sonsuz həmd ve sonalar olsun ki, bizlərə Kərbəla məktəbi ilə tanış olmayı lütf edib. Allahdan istəyimiz budur ki, bizlərə verdiyi bu əzəmətli nemətin şükrünü yerinə yetirmək ləyaqətini bizlərə nəsib etsin!

Məhərrəm-Səfər əyyamını yaşamaqdırıq. Bu günlər Əhli-Beytin (ə), Kərbəla əşirlərinin en çetin günləridir. Allahdan istəyimiz budur ki, Kərbəlada Aşura günü ve Aşuradan sonra baş verenləri öyrənməyi, dərk etməyi ve ibratlər götürməyi bizlərə nəsib etsin!

Artıq iyirmi gündür ki, möminlər, Hüseynsevərlər əzadardırlar. Aşurani, İmamın (ə) üçün, yeddisini xalqımız, iman ehli ləyaqətle yaşadıqlar. Allahdan istəyirik ki, dünyanın hər yerində bu məktəbi yaşadan əzizləri günü-gündən müvaffeq etsin!

**Qurani-Kərim  
dünyanın zahirinə  
aldananları bize  
tanıdır**

Allah Təala "Rum" surəsinin əlli yeddinci ayəsində buyurur: "Onlar dünya həyatının zahiri bilirlər (hiss etdikləri və behrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dunya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər".

Məhərrəm-Səfər əyyamında baş verənləri anlaməq üçün deyə bilərik ki, Kərbəla səhnəsində üz-üzə gelən haqq və batıl cəbhələrini fərqləndirən ciddi xüsusiyyətlərdən və keyfiyyətlərdən birə bu idi ki, onların dünyani tənimləri, dünya ilə bağlı olan baxışları, yanaşmaları fərqli idi.

Batıl tərəfin dünya haqqında təsəvvürü sırf zahiri idi. Bəziləri zahirdə namaz da qılırlılar, oruc da tuturdular, Quran da oxuyurdular, hətta bir müdət öncə onların içindən kifayət qədəri Həzret İmam Hüseyn (ə) məktub da yazıb, dəvət də etmişdilər. Amma onların dünyaya baxışları fərqli idi. Bu ayə o yanaşmını yaxşı izah edir. Onlar dünya həyatının zahiri bilirdilər. Ele bilirdilər ki, həyat ele bundan, bu maddi mövzulardan, bu dünyanın içerisinde olan bəhrələnlərdən, dadmalardan,

# Dünya hərinə zahirini görənlər və batınınə təliyənlər



**Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com  
İlahiyyatçı-filosof, İçərisəhər Cümə məscidinin imam-camaati**

dan döndərə bilmədi.

Amma qarşı tərəf ki, onlar dünyanın gerçək mahiyyətini anlamamışdır, dünyanın ancaq zahirini anlamış oldular - onlar sənə qədər o ağır cina-yətləri də həyata keçirdilər.

Ayədən öyrənilməli mövzumuz budur ki, bizlər diqqəti olmalıdır ki, dünyanın məşgulliyətləri, dünyanın içərisində olan cürbəcür bər-bəzəklər, materialistik, məhdud, yalnızca maddi müstəvəd və hesablanmış nəsnələr bizi aldadıb özünə çəkməsin. Əgər o cür olsa, aldanmışlardan, itirmişlərdən olarıq.

**Əsri-Aşuradan sonra  
yola çıxan karvan**

Əhli-Beytin (ə), Kərbəla əşirlərinin çetin, ağırlı günləri yaşıran. Aşurənin əsrindən başlayaraq yeni bir karvan yola düşür.

Əger Mekkədən Kufəyə yollanan karvanın missiyası, hədəfi Həzret İmam Hüseynin (ə) qiyamı idisə, haqq uğrunda şəhidliyi qəbul edənə qədər getmek və İslami dırı saxlamaq üçün pak qanlılar vermek idisə, Əba Əbdullahın (ə) şəhidliyi baş tutandan sonra bu məktəbi çatdırmaq, baş verənləri çatdırmaq missiyası ona çıxır.

Bunların hər ikisi önemli idi. Biz bəzən haqq olan bir işin edilməsinin əhəmiyyətini anlayırıq, amma o haqq bir işin çatdırılmasına bir o qədər de diqqət etmir. Halbuki Aşura məktəbi bize öyrədir ki, bu, iki istiqaməti bir mövzudur. Bir - həqiqətin özü, ikincisi - həqiqətin çatdırılmasıdır.

Tarixdə çox olub ki, həqiqətlər çatdırılmayıb, həqiqətlər tehrif olunub, həqiqətlər baş vermiş hadisələrin haqqı olan qədər topluma, gələcək nəsilərə çatdırılmayıb. Amma Aşura və Həzret İmam Hüseynin (ə) mübarək şəhidlik məktəbi

bu mənada istisnavi müsbət durumdadır. Çünkü ilk gündən bu məktəb çatdırılıb, fasılısız bir təhriflərə qatdırılıb.

Qırx gün hər kəs bunun canlı şahidi olub və hər il də - birçə il belə, fasılı olmadan - bu həqiqət yaşanıb, insanlar əzadar olub. Hər kəs ki, əzadardır - o həqiqəti çatdırılanların siyahısındadır.

Əzadardıqlarda iştirak edən hər bir kəs Xanım Zeynəbin (s.ə) missiyasını, mandatını yerinə yetirir, olmuş həqiqətləri çatdırmaqla məşğuldur.

Elə ki, əzadalar qaraları əyinlərinə geyinirlər - bəyan

Biz anlamışq ki, Zühəyr (r.ə) kimi yaşamaq - başımızı birtəhər işə-güce qatıb yaşamaq deyil, Hüseynin (ə) çağırışına qoşulmaqdır. Yalnız bununla dirilik tapmaq mümkündür.

Biz anlamışq ki, zahirlerimiz, rənglərimiz, mənəsəbimiz həllədici deyil. Con kimi yaşamaq məmkündür - zahirən bir qul, bir kölə halında olaraq, ən ləyaqətli olmaq və ən etirli olmaq məmkündür.

Biz anlamışq ki, bu məktəbdə hər şey var - ailə var, dəyərlər var, xanımın, ananın, bacının, qardaşın, övladın, yeniyetmənin, qocanın, cavanın

qila bilmir. Tarix yazır ki, Xanım (s.ə) onlara verilən az miqdardır. Hüseynin (ə) o ac balarına verirdi, ona görə, namazını ayaq üstə qılmağa taqəti olmurdu...

Təbərrük üçün İmam Hüseynin (ə) məqamını tanıtırıban buyuruşa və eləcə də, o Həzərətin (ə) mövqeyini izah edən bəzi buyurulşalarla diqqət edək.

**Allahın Peyğəmbəri (s)** buyurub: "Kim yer üzünən göy əhli yanında ən sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynin (ə) baxsun".

**İmam Hüseyn (ə) küfəli-**  
**lərə yazdıgı məktubunda**  
**buyurmuşdur:** "Öz canima

and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın Kitabi əsasında hökm çıxarı, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlaysı".

**İmam Hüseyn (ə) Aşura**  
**gündündə kəlamlarının bi-**  
**rində buyurmuşdur:** "Bilin! Bu haramzadə oğlu haramzadə məni iki yol arasında qoyub: qılınc və zillet! Zillət qatlaşmaq bizzən çox-çox uzaqdır. Allah, Onun Peyğəmbəri, möminlər, (bizim təriyə olunduğumuz) pak etəklər, qeyrəti qelblər, alicənab ruhlar qəbul etməzler ki, biz alçaq bir başçılıq təslim olmağı şərəflə ölümdən üstün tutaq!"

İmam Hüseynin (ə) münasibələrə, reftarlara, dünyagörüşünə aid çoxlu hadisələr nəql edilib. Onlardan bəzilərinə diqqət edək.

**İmam Hüseyn (ə):** "Əlaqə yaratmaqdə ən güclü şəxs - onunla əlaqəsini kəsmiş şəxsle əlaqə yaranan şəxsdir".

**İmam Hüseyn (ə) buyu-**  
**rub:** "Ən səxavətli insan - ona  
**ümid bəsləməyənə bəxşış**  
**edəndir".**

**İmam Hüseyn (ə) be-**  
**lə nəql edir:** "Kim öz nəzə-  
**rində bir çıxış yolu tapmayıb**  
**çarəsiz qalarsa, müləyimlik**  
**onun müşkülünüň həllinə açar**  
**olar".**

**İmam Hüseyn (ə):** "Möhə-  
**tac insan, xahiş etməklə öz**  
**hörmətini və abrını tökmüşdür.**  
**Sən də, onu naümid etmə-**  
**məklə öz abrını və hörmətini**  
**saxla".**

**İmam Hüseyn (ə) Ərəfə**  
**günüñündə duasında buyu-**  
**rur:** "İlahi! Özün tərəfindən

gəlbime elə bir qorxu sal ki, sanki Səni görürəm. Təqva və Özündən qorxu vasitəsilə məni xoşbəxt et, günah və itaətsizliklə məni bədbəxt etmə".

**Allahum, bizi**lərə **həqiqi**  
**əzadardan qərar ver!**

**Allahum, bizi**lərə **Xanım**  
**Zeynəb (s.ə) missiyasını layi-**  
**qince davam etdirməyi, Kər-**  
**bəla məktəbini yaşatmağı və**  
**çatdırmağı nəsib et!**

**Allahim, bizi**lərə **dünyanın**

**batığını tənyanlardan və aq-**

**bət üçün dünyani gözəl yaşa-**

**yanlardan qərar ver! Amin!**



# ÜSAVAT

## Son səhifə

N 194 (7364) 20 sentyabr 2019



### Keçmiş sevgilisindən intiqam almaq istədi, həbs olundu

**U**elsin Suonsi şəhərində bir qadın doğum şəhədətnaməsində uydurma bir atannı adını yazdırdığı üçün 8 ay həbsxanaya düşüb. Bu barədə "Daily Mail" məlumat yayıb. 30 yaşlı Louise Boyce keçmiş sevgilisi və uşağıının atası Ashley Sayci əsəbləşdirmək qərarına gəlib. Doğum qeydiyyatı zamanı özü ilə birgə yeni sevgilisi Nathan Leggattı gətirib və sənədlərdə onu uşağına atası kimi göstərib.

Doğum şəhadətnaməsini imzalayan zaman 34 yaşlı Leggatt buna dözə bilməyib və ağlayıb. "Bu çox həyecanlıdır" deyən kişiye çox adam inansa da, təzliklə sosial xidmət idarəsi onun yalanını üzə çıxarıb və atalıq testi keçiriblər. Nəticədə Boyce və Leggatt həbs olunub.

Qadının vəkili David Singh bildirib ki, müvəkkili Seis olduqca ağır psixoloji gərginlik altında olub və buna görə də çox pis formada ayrıldığı sevgilisini əsəbləşdirmək qərarına gəlib. Leggatt isə səmimi şəkildə uşağı qayğısına qalmaq və onun üçün laiyqli bir valideyn olmaq istədiyi söyləyib.

Məhkəmə ikinci övladını gözləyən Louise Boycu 8 ay həbs cəzasına məhkum edib. Onun ortağı Nathan Leggatt isə altı ay həbs cəzası alıb.

## Dondurma yeyib varlandılar

**A**merikanın Washington şəhərində bir ailə dondurma yeməyə gedərkən eyni zamanda uduşlu lotereya biletini də alıb. Bu barədə UPI məlumat yayıb.

Kylee Nikkel həyat yolunda dondurma üçün evdən neçə ayrıldığını və eyni zamanda bir neçə lotereya biletini də alıb. Bu barədə UPI məlumat yayıb.

Amerikalı qeyd edib ki, arvadının biletini qələbə gətirməyib. Sonra qadın Nikelin biletini yoxlayıb və iki min dollar olan cekpotu ududguna qərar verib. Cütlük evə qayıdır oyunun nəticələrini yenidən yoxlayıb.




Kylie olanları belə xatırlayır: "Biz çox həyecanlandıq. Çünkü yoxlama zamanı məlum oldu ki, 20 min dollar qazanmışıq".

Nikelin sözlerinə görə, ailəsi pul mükafatını borc və investisiya üçün xərcləyib.

məyi planlaşdırır. İylü ayında, pizza gözle yərken lotereya oynayan və cekpotu udan Kanada sakını haqqında da məlumat yayılmışdı. Şanslı bilet qadına iki milyon Kanada dolları qazandırmışdı.

## Keçmiş sevgilisinin məktublarını yandırmaq istədi, evi yandırdı



**A**merikanın Neb-raska ştatındaki Lincoln şəhərində bir qız keçmiş sevgilisinin sevgi məktublarını yandırmağa çalışdı. Mənşildə yanğın

başlanıb. Bu barədə "Daily Mail" xəbər verib. Bazar ertəsi, 16 sentyabrda 19 yaşlı Ariauna Chantell Lillard eyvana çıxıb və içində qeydlər, məktublar olan qutunu kiçik butan baxılır.

Tezliklə amerikalı yataq otağında yanın xalçanın qoxusundan oyanıb və təcili yardım çağırıb. Hadise yerinə gələn yanğınsöndürənlər mənzildə yanğını bir neçə dəqiqə sonra söndürdürlər. İnsanlardan heç biri zərər görməyib.

Səlahiyyətlilərin bildirdiyinə görə, mənzil binasına dəymış ziyan dörd min dollar (təqribən 257 min rubl) təşkil edib. Lillard səhlənkarlıq yolu ilə əmlakın istismarında günahlandırılıb. İşə məhkəmədə baxılır.

## Bunları bilirsizmi?

- \* Aslanlar bir gündə 50 dəfə sevişə bilərlər.
- \* Atların insanlardan 18 dənə çox sümüyü vardır.
- \* Avstralyadakı tualetlərin sifon suları saat istiqamətində axar.
- \* Bir dəvəquşunun gözü beynində böyükdür.
- \* Bir timsahın gözlərinin arasındaki məsafə ayaqlarının böyüklüyünə bərabərdir.
- \* Birinin üzünü xatırlamaq üçün beynin sağ tərəfi istifadə edilir.
- \* Buckingham sarayında 602 otaq var.
- \* Bu günə qədər bilinən ən ağır böyrək daşı 1.36 kq-dır.
- \* Bu güne qədər ölçülüş ən böyük buz dağı 200 mil uzunluğunda və 60 mil genişliyindədir və Belçikadan daha böyük bir sahəyə malikdir.
- \* Hər bir insan ömrü boyunca 25 il yatır.
- \* Marafon qaçışı yarışlarında zəncilərin daha çox uğur qazanmasının səbəbi ayaqlarında aq dərililərdən fərqli olaraq 2 ədəd artıq vəterin olmasıdır.
- \* Hər bir insan ömrü boyunca təxminən 2 milyon dəfə bir-birinə söz verir.
- \* İşleyən insanlar təqribən 5 ilini oturmaqla keçirirlər.
- \* Hər bir insan yemek bisirmək üçün 2.5 ilini, yemek üçün isə 3,5 ilini sərf edir.
- \* Qadınlar 17 ilini yalnız artıq çəkidən xilas olmaq üçün xərcləyirlər.
- \* Qadınlar 8 ilini alış-verişə, 1,5 ilini isə qadın salonunda keçirir.
- \* İnsan 1 ilini ev təmizliyinə sərf edir.
- \* İnsan ömrünün 10 ilini işləməklə keçirir. (20-65 yaş arası heftədə 40 saat işləyənlər)
- \* İnsan ömrünün 90 faizini qapalı mühitdə keçirir.
- \* Döş qəfəsində çıxarılan insan ürəyi qısa müddət döyüne bilir. Çünkü onun özünün xüsusi elektrik sistemi var və ətraf mühitdən elektrik ala bilir.
- \* Mədə turşusu o qədər güclüdür ki, hər 3-4 günə təmamilə yeni selikli qışa yaranır.
- \* İnsan burnu 50 min qoxunu ayırb yadda saxlaya bilər.
- \* İnsan saatda 160 km sürətlə asqırır. Bəlkə də daha çox.
- \* Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da ekvator xəttini iki dəfədən artıq fırıldanmağa bərabərdir.
- \* İnsan bədəni gündə yüksək masajının 32 km məsafə qədə biləcəyi qədər enerji istehsal edir.

## İki bacı eyni diaqnozdan ayrı-ayrı şəhərlərdə ölüb

**M**üxtəlif ölkələrdə yaşayan iki bacı - 54 yaşlı Amanda Williams (Amanda Williams) və 57 yaşlı Jaklin (Jaklin) eyni diaqnozdan bir gün ərzində ölüblər. Bu barədə "Metro" nəşri məlumat yayıb. Sentyabrın 5-də Amanda Williams xəstəxanada ağır vəziyyətdə olan bacısı Jaklini ziyarət etmək üçün İngiltərənin Şəffəhdən Almaniyana İngolstadt şəhərinə uçmağı planlaşdırılmışdır.



Ancaq qadının uçmağa vaxtı yox idi: həmin gün xəstələndi. Onu növbəti tibb bacısı aşkarlayıb və ürək-ağcıcıyə xəstəliyi diaqnozu ilə reanimasiyaya yerləşdirib. Amanda Glenfield xəstəxanasına aparılıb və aparata bağlanıb.

Hər iki bacı həşərini itirək, eyni gündə dünyasını dəyişib. Hər iki ölümün səbəbi beyin qanaması olub.

Anaları eyni gündə iki qızının öldüyünü biləndə ciddi şəkildə sarsılıb. Qadın deyib ki, qızları bir-biri ilə çox yaxın münasibətde olublar və qəfil şəkildə səyahət etməyi seviblər.

Amandanın 34 yaşlı qızı Kellie Aikens ailənin Jaklinin cəsədini Almaniyadan təhvil vermesi üçün Almaniyadan səlahiyyətliləri ilə danışıqlar apardığını və ikiqat cənaze təşkil etməyi planlaşdırıqlarını söyləyib. Bacıların yaxınıları bu hadisənin kədərli şəkildə qeyd olunmasını istəmirələr. Onlar Amanda və Jaklinin istədiyi kimi musiqi və rəqs təşkil ediblər.

Daha əvvəl ABŞ-in Corciya ştatından bir ar və arvadın 71 ilidir evli olduğu və eyni gündə öldüyü bildirildi. 6 övladı, 16 nəvəsi, 25 nəticəsi və üç böyük nəticəsi olan həyat yoldaşları Deagle iyulun 12-də Vaynesboro xəstəxanasında vəfat edib.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Nazim SABIROĞLU  
Lisenziya N: B 114  
SAYI: 3.050